



XALQ QƏZETİ

№ 27 (28999) 3 fevral 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Maytripala Sirisenaya

Hörmətli cənab Prezident!
Ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Bələ bir ələmətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,

dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il

Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 933 900 (on

milyon doqquz yüz otuz üç min doqquz yüz) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılırsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanının ləğvi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697, № 12, maddə 1474; 2016, № 3, maddə 455, № 6, maddə 1070, № 12, maddə 2057; 2017, № 5, maddə 783, № 10, maddə 1796; 2018, № 6, maddə 1204, № 10, maddə 2012) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də

aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənddə “dövlət daktiloskopik qeydiyyatının keçirilməsini” sözləri “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasını” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmununda 3.1.4-1-ci yarımbənd əlavə edilsin:

“3.1.4-1. əldə edilmiş daktiloskopik məlumatların, bioloji material və məlumatların müvafiq olaraq ölkə üzrə vahid daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılmasını təmin edir.”.

2. “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 514; 2002, № 8, maddə 478; 2010, № 4, maddə 288; 2014, № 9, maddə 1052) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il

Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib



mərhələnin başlanğıcını qoyub. Gənclərə qayğı bu gün ölkəmizdə milli dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilib.

Sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Toplantıda dövlət gənclər siyasəti ilə bağlı videoçarx nümayiş olunub, ümummilli liderimiz Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin gənclərlə bağlı fikirləri səsləndirilib.

Cəbhə bölgəsindən gəlmiş gənc zabıt, mayor Orxan Rüstəmov qeyd edib ki, bir gün əvvəl Gənclər Günü münasibətilə keçirilən respublika toplantısında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli nitqi hər bir Vətən əsgərinin də döyüş ruhu-nu, vətənpərvərlik hissinə artırıb. Bu gün biz bura Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətimizi bəyan etmək üçün toplaşmışıq.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək hərbi gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Gəncləri Günü-nün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Gənclərə xüsusi qayğı-nın Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olduğunu qeyd edən Fuad Ələsgərov deyib ki, dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilən gənclər sahəsində strategi-ya və dövlət proqramlarının məqsədi ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal

❑ **2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.**

veteranlar, Azərbaycan Ordusunda xidmət edən gənclər, Aprel zəfərinin qazanılmasında, həmçinin Naxçıvanın Günnüt və digər strateji yüksəkliklərinin azad edilməsində xüsusi xidmətləri olmuş hərbi qulluqçular, mətbuat və ictimaiyyət

də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub.

Tədbir iştirakçıları “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Gənclərə qayğı” Azərbaycan dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir” və “Ordu gəncləri böyük qüvvədir” mövzularında fotosərgilərə baxıblar. Prezidentin fərdi təqaüddüşü, polkovnik Abdul-la Qurbani qonaqlara sərgilər barədə ətraflı məlumat verib.

A.Qurbani hər il ölkəmizdə geniş qeyd edilən Azərbaycan Gəncləri Günü-nün ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsis olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu, ulu



Toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə


köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərləri,

nümayəndələri iştirak ediblər. Toplantıdan əvvəl Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsi, ələcə

öndərimizin Azərbaycan gəncliyinə ali diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyev gənclər siyasətində yeni

iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləməkdir.

(ardı 2-ci səhifədə)



Ali mükafatlar və milyonların qəlbindəki inam, sevgi, etimad

» 3



» 4

“Fitch”: Bu il Azərbaycanda ÜDM 3,5 faiz artacaq



» 7

Muğamın tədrisində elmi-metodik üsullara üstünlük verilməlidir



» 8

Polşa ərazisində ABŞ-ın nüvə silahının yerləşdirilməsini istəmir

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, №3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. üçüncü abzasda “76-cı maddəsinin dördüncü hissəsində” sözləri “76-cı maddəsinin

döquzzuncu hissəsində” sözləri ilə əvəz edilsin; 2. dördüncü abzasda “74-cü maddəsinin altıncı hissəsində” sözləri “, 74-cü maddəsinin yeddinci hissəsində və 76-cı maddəsinin altıncı hissəsində” sözləri ilə əvəz edilsin;

3. aşağıdakı məzmununda on doqquzuncu və yirminci abzaslar əlavə edilsin:

“həmin Qanunun 79-cu maddəsində (birinci və ikinci hallarda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi nəzərdə tutulur; həmin Qanunun 79-cu maddəsində (üçüncü halda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi nəzərdə tutulur.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il

Umud Şirinov: Bu, bir daha göstərdi ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir

□ **Bizə verdikləri yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Dövlətimizin başçısının səərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif olunmağımız bizi hədsiz dərəcədə sevindirdi.**

Bu fikirləri açıqlamasında Ukraynada yaşayan soydaşımız Umud Şirinov söyləyib. “Doğma Vətəndə çox böyük hörmət və diqqətlə qarşılandığ. Azərbaycan Prezidentinin bizə olan diqqətinə işə xüsusi qeyd etmək istəyirəm. Bu, bir daha göstərdi ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq bütün soydaşlarımız Azərbaycan dövlətinin, onun rəhbərinin qayğısını hiss edirik. Dövlətimizin başçısının bizim Ukraynada həyatları təhlükəyə məruz qalmış insanları xilas etməyimizi qəhrəmanlıq adlandırmasından qürur duyduq”, - deyə Umud Şirinov deyib.

Xatırladaq ki, yanvarın sonlarında axşam saatlarında Nikolayev şəhərinin Zaycevskeye kəndi yaxınlığında yük maşınının qopan qoşu üç nəfərindən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çirpilib. Qəza nəticəsində minik avtomobilı alışıb. Hadisə zamanı yoldan keçən Umud və Sabir Şirinov qardaşları 40 metr aralıda əmiş avtomobilı gözüblər və onun içindən uşaq çıxırtısını eşidiblər. Şirinov qardaşları həyatlarını təhlükə altında qoyaraq

yanan avtomobildən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırırsalar da, bir nəticə hasil olmayıb. Sonra arxadan yük yerinin qapısını sındıraraq avtomobilə daxil olublar.

Bu dəfə onlar ağlayan 3 yaşlı uşağı və onun anasını avtomobildən çıxara biliblər. Maşında ön oturmaqçılarının arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov işə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşdı. Ətrafdakılar qışqırırdılar ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil olub, oturmaqçılarını sındırıb və kişini dartıb çıxarıblar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı.

Ailənin hər üç üzvü xilas edildəndən, təxminən, bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.

Prezident İlham Əliyev göstərdikləri şəxsi şücaətə görə Sabir və Umud Şirinov qardaşlarının “İgidliyə görə” medalı ilə təltif edilməsi barədə səərəncam imzalayıb.

Emil HÜSEYNLİ,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

“İntellektual Klubların Gənclər Kuboku” yarışına start verilib

Bakı Konqres Mərkəzində keçirilən yarışda 70 komandadan 500-dək gənc qatılıb

□ **2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların Gənclər Kuboku” bilik yarışına start verilib.**



Yarışın açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Gənclər Fondunun Müşahidə Şurasının sədri Yusuf Məmmədaliyev, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri, həmçinin Gənclər Fondundan qrant almış fiziki şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirin açılış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iki gün davam edəcək intellektual bilik yarışının iştirakçılarına uğurlar arzulayıb. O deyib ki, fond belə yarışların təşkilində bundan sonra da gənclərə dəstək verəcək. Artıq 22 ildir ölkəmizdə hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Hər il bu günə bağlı müxtəlif tədbirlər keçirilir. Bu yarış da Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.

“Gənclər Fondu gənclərdən gələn təkliflər və müraciətlər əsasında ölkəmizdə ilk dəfə olaraq çox-növçülük formatında intellektual bilik yarışının keçirilməsinə qərar verib. Yarışda iştirak üçün 220-dən çox komanda müraciət edib. Onlardan 70-i

bu turnirdə iştirak hüququ qazanıb. Turnirdə 70 komandanın tərkibində 500-dək gənc iştirak edir. Bu komandalardan 20-si ölkəmizin müxtəlif regionlarının təmsil edir. Ümid edirik ki, gələcəkdə komandaların sayı daha da artacaq. Gələcəkdə daha gənşmiş, yaşlı və uzunmüddətli yarış keçirməyi düşünürük”, - deyə Fərid Cəfərov vurğulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov Prezident İlham Əliyevin dəstəyi və aldığı addımlar sayəsində ölkədə gənclər sahəsində mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb. O bildirib ki, bu gün Azərbaycan dövləti öz gəncləri ilə fəxr edir. Azərbaycanda sağlam, fəal gənclik durmadan inkişaf edir.

İntellektual yarışların gənclərin inkişafında, bilik və dünyagörüşlərinin artırılmasında önəmini vurğulayan Şahin İsmayılov deyib ki, ölkəmizdə belə yarışların keçirilməsi ənənəvi hal alıb. Azərbaycan gəncliyi ilə bağlı qəbul edilən dövlət proqramlarında da bu qəbildən yarışların keçirilməsi əksini tapıb.

Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib ki, bu yarış yalnız yüksək zəkaya sahib olan gənclər arasında mübarizə deyil, eyni zamanda,

yeni dostluq münasibətlərinin qurulmasına önəmli töhfə verir. Belə bilik yarışları Azərbaycan gəncliyinin intellektual səviyyəsinin göstəricisidir. Bakı Ali Neft Məktəbinin də yüzlərlə tələbəsinin belə yarışlara qatılmasını görmək sevindiricidir.

“Fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Gəncləri Gününe həsr olunmuş respublika toplantısı keçirildi. Bu tarixi toplantıda Azərbaycan gənclərinin nümayəndələri çıxış etdilər. Fəxr duyduğum ki, bizim belə gözəl gəncliyimiz var. Gənclərimiz bütün istiqamətlərdə inkişaf edirlər. Gənclər Azərbaycanın gələcəyidir”, - deyə E.Qasımov bildirib.

“İntellektual Klubların Gənclər Kuboku” yarışının qaydaları barədə məlumat verildikdən sonra turnirə start verilib.

Fevralın 3-dək davam edəcək yarışın qalibləri mükafatlandırılacaqlar. Qeyd edək ki, intellektual çoxnövlüklük turniri özündə 90 sualdan ibarət “Nə? Harada? Nə zaman?”, “Breyn rinq” və “Erudit kvartet” oyunlarını birləşdirir. Turnirdə biliyinə və dünyagörüşünə inanən 16–29 yaşlı gənclərdən ibarət komandalər mübarizə aparırlar.

AZƏRTAC

Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib

(**əvvəlki 1-ci səhifədə**)

Fuad Ələsgərov dövlətimizin başçısının Azərbaycan Gəncləri Gününe həsr olunmuş respublika toplantısında gənclərə tövsiyələr vermesini, fəal gənclərin bir qrupunu mükafatlarla təltif etməsini ölkə gəncliyinə göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Silahlı Qüvvələrimizdə xidmət edən əsgər və zabitlərin böyük əksəriyyəti gənclərdən ibarətdir. Minlərlə gənc əsgər və zabitimiz təcavüzkar Ermənistan ordusuna qarşı döyüşlərdə qəhrəmanlıq göstərərək, Vətən uğrunda canlarını və sağlamlılıqlarını qurban verib, adlarını müasir hərbi tariximizə qızıl hərflərlə yazdırıblar. 2016-cı ilin Aprel döyüşləri zamanı xalqımıza qələbə sevinci bəxş edən döyüşçülərin arasında gənclər çoxluq təşkil edirdi.

Düşməne qarşı hərbi əməliyyatlarda şücaət göstərmiş qəhrəman əsgər və zabitlərimizlə xalqımızın qürur duyduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “Torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə indiyədək çox iş görülmüş. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığı inkişaf etdirib, ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz olunub. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılıb, 20-dən çox hərbi zavod inşa edilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur”.

Görülmiş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına yer aldığı vurğulayan Fuad Ələsgərov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında aparılmış uğurlu əməliyyat nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib, strateji yüksəkliklər Ordumuzun nəzarəti altına keçib. Böyük məharət və peşəkarlıqla həyata keçirilmiş bu əməliyyatlar Azərbaycan hərbiçilərinin qəhrəmanlığını, ordumuzun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirib.

Xüsusi vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, hərbiçilərin sosial müdafiəsinin gücləndirilməsini də həmişə diqqət mərkəzində saxlayır. Son illər xeyli sayda hərbi şəhərcik yaradılıb, hərbi hissələrimizin 80 faizi yenilənib və ya əsaslı təmir edilib. Ötən ilin dekabrında paytaxtın Sabuncu rayonunda 400-dək hərbi qulluqçuya yeni mənzillər verilib. Bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Orduda xidmət edən zabit və əsgərlərin vətənpərvərliyinin vacib amil olduğunu deyən Fuad Ələsgərov yuxarı sinif şagirdlərinin hərbi hissələrə səfərlərinin, qəhrəman əsgər və zabitlərimizlə görüşlərinin, “Əsgərə məktub” və digər sosial tədbirlərin təşkilinin, görkəmli şəxsiyyətlərin, ictimai xadimlərin əsgərlərimizə tez-tez baş çəkmələrinin bu baxımdan önəmini qeyd edib.

Aprel döyüşlərinin qəhrəmanlarından biri, “Azərbaycan bayrağı” ordenli Tahir Misirxanov işğal altındakı bütün torpaqların Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni tapdığını azad ediləcəyinə və böyük qələbə bayramının qeyd olunacağına əminliyini bildirib. Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşən T.Misirxanov deyib: “Mən xidmət etdiyim hərbi hissənin, birliyin gəncləri adından Prezidentimizi və Müdafiə Nazirliyinin rəhbərliyini, eləcə də bütün toplantı iştirakçılarını əmin edirəm ki, aprel zəfərini təkrarlamağa və Qarabağa böyük qayıdışı təmin etməyə hər an hazırıq və buna qadırıq. Hərbiçilər böyük qüvvədir və fəxr edirik ki, mən də onların sıralarındayam”.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Rasim İbrahimovun yolunu davam etdirən oğlu, Hərbi



Hava Qüvvələrinin Aviasiya mənaqasının texniki istismar hissəsinin rəisi kapitan Nizami İbrahimov atasının Vətən uğrunda son gülləsinədək vuruşduğunu, yaralanmasına baxmayaraq, düşməni təslim etmədiğini, qumbaranı sinəsinə sıxaraq bir neçə düşməni zabiti məhv etdiyini və şəhidlik zirvəsinə ucaldığını bildirib. Atasına Azərbaycanın Milli Qəhrəmanı adının ölümündən iki il sonra ulu öndərimizin fərmanı ilə verildiyini xatırladan gənc kapitan onların ailəsinin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu deyib.

Şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığın bildiren N.İbrahimov deyib: “Yenidən Prezident seçildəndən sonra cənab İlham Əliyevin ilk səərəncamı şəhid ailələri ilə bağlı oldu. Dövlətimizin başçısı yanvarın 28-də şəhid ailələri ilə görüşdü. Şəhid vərsələrinə birdəfəlik yardım kartları təqdim olundu, yeni səərəncam imzalandı. Şəhid ailələrinə verilən Prezident təqaüdüünün artırılması haqqında növbəti səərəncam bizi bir daha sevindirdi”.

Aprel döyüşləri zamanı ermənilərin təxribatlarının qarşısını alarkən düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv etdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan, tank əleyhinə divizionunun komandiri mayor Mirdamət Bağiyev bildirib ki, nizami Azərbaycan Ordusunu yaratması ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindən biridir. Bu ordu dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da güclənərək istənilən döyüş əmrini, hücum tapşırığını yerinə yetirməyə hər an hazır olan mütəşəkkil hərbi qüvvəyə çevrilib. Orduda xidmət illərinin İlham Əliyevin prezidentlik dövrünə təsadüf etdiyini vurğulayan zabıt deyib: “Dəfələrlə Ali Baş Komandanımızla görüşmək şərəfinə nail olmuşam. Aprel döyüşlərinin ildönümündə Prezidentimizin qəbulunda olduğum günü ömrüm boyu unutmayacağam”.

Ötən ilin mayında Gününt zəfərinin qazanılmasında müstəsna xidmətləri olan Naxçıvanın Ordusunun müdafiəçilərindən kapitan Əlqəm Gözəlov ulu öndər Heydər Əliyevin qurucusu olduğunu milli ordumuzun ilk təməl daşının Naxçıvanda qoyulduğunu vurğulayaraq deyib: “Azərbaycan Ordusunda ilk dəfə Naxçıvanda hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Həmin bayraqları Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev təqdim etdi. Naxçıvanda ilk diviziya, ilk Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Bizə ulu öndərimizdən miras qalmış azərbaycançılıq məfkuresi ən kəserli silahımızdır. Biz bu torpağın, Odlar diyarının övdlərləriyiq, gəncləriyik. Bizim bir vətənimiz var. O da azad, müstəqil, yenilməz, gündən-günə çiçəklənən, güclü və qüdrətli ordusu ilə fəxr etməyə haqqı olan doğma Azərbaycanıdır”.

İştirakçısı olduğu Gününt əməliyyatı haqqında danışan gənc kapitan deyib: “Bu uğurlu əməliyyat düşmənlərimizi lərzəyə salıb və onlar çətin ki, özlərinə

gələ bilsinlər. Mühüm strateji yüksəkliklərin qısa vaxt ərzində azad edilməsi, 11 min hektar ərazinin nəzarətə götürülməsi hərbi tarixində görünməyən hadisədir. Bu möhtəşəm qələbənin qazanılmasında fərqlənən hərbi hissənin döyüş bayrağını Bakıya gətirərək Azadlıq meydanında nümayiş etdirdik”.

Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu, Mərkəzi Ordu İdman Klubunun təqim komandiri, leytenant Həsən Əliyev ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına da daim böyük qayğı göstərdiyini vurğulayıb. O deyib ki, ordumuzun idmançıları ölkəmizin şanlı idman salnaməsinə parlaq səhifələr yazıb, olimpiadalarda, mötəbər idman yarışlarında Azərbaycan bayrağını dalğalandırıb, himnimizi səsləndiriblər. Müdafiə Nazirliyinin rəhbərliyi orduda bədən tərbiyəsi və idmanın inkişafına, kütləviyyəinə ciddi diqqət yetirir. Bu sahədə Mərkəzi Ordu İdman Klubunun xidmətləri danılmazdır. Hərbiçilərimiz Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş ümumdünya hərbi idman oyununda 78 qızıl, 64 gümüş və 98 bürünc medal qazanıblar.

Hərbi Dəniz Qüvvələrində xidmət edən baş leytenant Ariz Qəhrəmanov bildirib ki, digər qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələrimiz də ümummilli liderimizin sayəsində yenidən formalaşmış və hazırda mütəşəkkil qüvvəyə çevrilib. Döyüş gəmilərinin və qüvvələrinin iştirakı ilə keçirilən son irimiqyaslı təlimlər bir daha göstərdi ki, hərbi dənizçilərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdirlər.

Ariz Qəhrəmanov deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Puta əsas baza məntəqəsinin və bazada xidmət edən, əksəriyyəti gənclərdən ibarət zabıt, miçman və cəvəşlərin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tikilən yaşayış binalarının və digər hərbi obyektlərin açılışında şəxsən iştirakı hərbi dənizçilərdə böyük ruh yüksəkliyi yaradıb.

Qeyd edilib ki, 2015-ci ildən başlayaraq keçirilən Beynəlxalq Ordu Oyunlarının “Dəniz kuboku” Müsabiqəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birinci yeri tutması mühüm nailiyyətdir. Baş leytenant hərbi dənizçilərin qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, digər qoşun növləri ilə birlikdə hərbi tariximizə parlaq səhifələr yazacaqlarına əminliyini bildirib.

Ötən il keçirilən möhtəşəm hərbi paradlarda öz məhərrətlərini göstərən təyyarəçi kapitan Məzahir Səfərov 2001-ci ilin avqustunda indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi təhsilini başa çatdırıb. Hərbi dənizçilərinin əsl peşəkarlıq xüsusiyyətlərinə malik olduqlarını vurğulayan M.Səfərov deyib ki, pilotlarımız hərbi paradlarda peşəkarlıqlarını bir daha nümayiş etdirərək ulu öndərimizin arzularını gerçəkləşdiriblər. “Fəxr edirik ki, mən də Azərbaycanın

milli şahinlərindən biriəm. Lələtəpə istiqamətində erməni işğalçılarına qarşı əks-hücum əməliyyatlarında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış milli pilotlarımız Təbriz Musazadə, Urfan Vəlizadə və Əbu Bəkr İsmayılovun intiqamını almaq, işğal altındakı bütün torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və zəfər yürüşünə hazırıq”, - deyə pilot bildirib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Tapdıq Mansurov xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı liseyde təhsil almaqdan, yeniyetmə vaxtlarından əsgər çəkməsi, uniforma geyinməkdən qürur duyduğunu qeyd edib. Hərbi Liseyin yetirmələri arasında 20-dən çox general və admiralın, 10-dən çox Milli Qəhrəmanın olduğunu vurğulayan kursant deyib: “Biz Heydər Əliyevin arzuları, Prezident İlham Əliyevin ümidləri və ordumuzun gələcəyidir. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseyde təhsil almağımın qürur duyur, zabıt olacağım günü səbərsizliklə gözləyirəm”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərkən Azərbaycan Gəncləri Günü münasibətilə hərbiçiləri təbrik edib. Ordumuzun döyüş qabiliyyətindən danışan müdafiə naziri bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin yüksək diqqət və qayğısı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Müdafiə naziri deyib ki, son illərdə ölkəmizin dinamik iqtisadi inkişafı və ordumuzun güclənməsi dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.

Sonra Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “Əmin ola bilərsiniz ki, biz heydərçatən Vətən uğrunda, torpaq uğrunda canımızı keçməyə, işğal altında olan torpaqlarımızı azad etməyə, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırıq. Hərbi paradlarda cüzi hissəsini nümayiş etdirdiyimiz ən müasir hərbi texnikalarımız, zenit-raket komplekslərimiz, artilleriya qurğularımız, aviasiya vasitələrimiz və ilk növbədə, Azərbaycan əsgərinin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, peşəkarlığı, yüksək vətənpərvərlik hissi bunu deməyə əsas verir. Biz Sizin arzularınızı gerçəkləşdirəcək, digər əzəli torpaqlarımızı işğaldan azad edərək orada bayrağımızı dalğalandıracağıq”.

Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı Ali Baş Komandana ünvanlanan “Zəfər marşı”nın ifası ilə başa çatıb.

AZƏRTAC

Ali mükafatlar və milyonların qəlbindəki inam, sevgi, etimad

Bunlar Azərbaycanın Birinci vitse-prezidentinin humanist fəaliyyətinə verilən qiymətdir

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki xidmətləri bu günlərdə daha bir mükafata layiq görülüb. O, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatda deyilir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist,

ğına həsr olunmuş “Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədi və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

Onun ictimai-siyasi fəaliyyəti sözün həqiqi mənasında çoxşaxəlidir.

Onu milyonlarla soydaşımız Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, səhiyyəsinin, idmanının yorulmaz himayədarı, ehtiyacı olan insanların qayğıkeşi, Heydər Əliyev siyasətinin ən prinsipial təbliğatçılarından biri kimi tanıyır. Beynəlxalq aləmdə isə onun multikultural təfəkkürü, tolerant düşüncəsi, bütün xalqların mədəniyyətinə böyük ehtiramla yanaşması, sivilizasiyalararası dialoqa verdiyi töhfələr UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri adları ilə dəyərləndirilib. Mehriban Əliyevə sözün həqiqi mənasında Azərbaycan xanımlığının rəmzinə, türk qadınlarının nümunəsinə, Şərq xanımlıq ənənəsinin isə ən bariz daşıyıcılarından birinə çevrilib. O, eyni zamanda, Avropa və Qərb mədəniyyətinin də təəssübkeşi və himayədarı kimi çıxış edir. Mehriban xanım Əliyevə işgüzarlığı, dövlətçiliyə sdaqəti, dövlətçiliyə sdaqəti, xeyirxahlığı və səmimiyyəti ilə milyonların qəlbində özünə əbədi abidə ucaltmışdır.



dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb. Əlavə edilir ki, ki, məhz Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılı-

Mehriban Əliyevə Azərbaycanın Birinci vitse-prezidenti və ölkənin birinci xanımı kimi milyonların sevgisini qazanıb. Hamı bilir ki, onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olur. Bəzən hətta bayramları onlarla birgə keçirir. Tələssəmiyəyə tutulmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya panah yeri kimi baxır və öz ümidlərində yanılırlar.

Ona olan inam və etimadın nəticəsidir ki, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə böyük razılıqla qarşılanmışdır. Həmin tarixi qərardan sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində demişdi: “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.

Mənim yadımdadır, Mehriban xanım Birinci vitse-prezident kimi, ilk müşavirəni Bakı və Sumqayı

yı şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etmişdi. Müvafiq qurumlar qarşısında məsələni belə qoymuşdu ki, bu sahədə işlər iki istiqamətdə qurulmalıdır: yeni mənzillər, binalar tikilməli və keyfiyyət standartlarına tam cavab verməlidir. İlk mərhələdə qarşıda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək idi. Çox keçmədən Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda tikilən yeni binalar istifadəyə verildi və beləliklə, daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı. Mənim fikrimcə, onun Birinci vitse-prezident kimi uğurlar qazanmasının təməlinə yüksək intellekti, Milli Məclisin deputatı olduğu zaman və Heydər Əliyev Fonduna rəhbərlik etdiyi 14 ildə qazandığı təcrübə dayanır.

Yeri gəlmişkən, Birinci vitse-prezidentin humanistliyini nümayiş etdirən başqa bir fakt da diqqətə layiqdir. Kütləvi informasiya vasitələri yazırlar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevə “Hərbişəkilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən itxisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərnerji” ASC-yə göstəriş verib.

Bildirilir ki, 2018-ci il dekabrın 13-də bir qrup şəxs “Hərbişəkilmiş Mühafizə Dəstəsi” MMC-də tutduqlu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Müraciətin arşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında bağ vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərdən təxribat və terror xarakterli əməllərin

qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. “Azərnerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlamaya işləri aparıldığından bəzi işçilərin itxisarı barədə qərar qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevə məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.

O, Azərbaycanı beynəlxalq aləmdə bilavasitə bugünkü qüdrətli dövlətimizin adına layiq şəkildə təmsil edir. Bizim Birinci vitse-prezidentimiz BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatının – UNESCO-nun xoşməramlı səfiri seçilən ilk azərbaycanlı qadındır. O, bu ad Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişafı etdirilməsi sahəsindəki davamlı səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadıqlığına görə layiq görülüb. Onun xoşməramlı səfir kimi məhsuldar fəaliyyəti nəticəsində Azərbaycan–UNESCO əməkdaşlığında yeni dövr başlayıb. Təsədüfi deyil ki, UNESCO-nun sabiq baş direktoru İrina Bokova Azərbaycan təmsilçisi xitaban demişdi: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin

miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdaşısınız”.

Başqa bir faktı da yada salmaq yerinə düşərdi. Belə ki, 2010-cu ildə II Qabala Beynəlxalq Musiqi Festivalında iştirak edən UNESCO-nun sabiq baş direktoru İrina Bokova başçılığına maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sdaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə xoşməramlı səfir Mehriban Əliyevaya “Qızıl Motsart” medalını təqdim etmişdi.

Birinci vitse-prezidentin Azərbaycanın konardakı fəaliyyətinin başqa bir istiqamətinə də diqqət yetirək. Mənim yadımdadır, ötən il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian kateqedralının açılışı olmuşdu. Kardinal Can-Franko Ravazi açılış mərasimində iştirak edən Birinci vitse-prezident Mehriban Əliyevanı təkcə İslam dünyasının deyil, eləcə də, bütün bəşəri dəyərlərin himayədarlarından biri olduğuna görə alqışlamışdı. Qeyd edilmişdi ki, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərində 2016-cı ildə başlanılıb və mükməml həyata keçirilib. Ümumilikdə, kateqedralda 8 minə yaxın sərəbə yerləşir. Kateqedralın zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Kateqedralın təbiəti və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına kateqedral deyilirdi. Bu kateqedral 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrdə gedib çıxır.

Ancaq Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın Avropa, Qərb mədəniyyətinə ehtiramla yanaşması bu faktlarla qurtarmır. Bundan əvvəl, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro kateqedralı da bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan kateqedralların müsləman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərə və mədəniyyətlərə dialoqa verdiyi növbəti töhfədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Respublikamızın Birinci vitse-prezidentinin bu Azərbaycan bəstəkarlarının ölməz müəllimi olan Üzeyir bəyin adına təsis edilmiş “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi ölkənin mədəniyyət ictimaiyyəti tərəfindən böyük maraq və təqdirə qarşılanmışdır. Fikrimizcə, Azərbaycan xalqı qarşısında göstərilən böyük xidmətlər mütləq dəyərləndirilməlidir. Necə ki, Bəstəkarlar İttifaqının rəhbərliyi həmin xidmətlərin bir hissəsinin həqiqi dəyərinə verdi.

Biz bəstəkarlar adıçəkilən medalın ilk laureatını təbrik edir, yaradıcı təşkilatımızın rəhbərliyinə isə obyektiv qiymətləndirməyə görə minnətdarlığımızı çatdırırıq.

Tofiq BAKIXANOV,
Xalq artisti, professor,
“Şöhrət” ordenli bəstəkar,
Prezident təqaüddəşü

□ **Prezident İlham Əliyev bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Elə həmin gün də regionların 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edərək giriş və yekun nitqi söyləyib.**

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası Azərbaycanda yeni inkişaf mərhələsinin təməlini qoydu. Bu proqram çərçivəsində görülən işlər, ilk növbədə, iri infrastruktur layihələrinin reallaşdırılması iqtisadiyyatın qeyri-neft sektorunun ölkənin bütün regionlarında sürətli inkişafı üçün fəaliyyət meydanının tam formalaşması ilə nəticələndi.

Azərbaycan Prezidenti bununla bağlı konfransda çıxışında dedi: “Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaradadı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.

Regional proqramların icrası ona görə uğurla gerçəkləşdi ki, bu gün Azərbaycan yerləşdiyi coğrafi məkanda ictimai-siyasi sabitliyin nümunəvi adasına çevrilə bilib. Sabitlik olmayan yerdə isə, əlbəttə ki, heç bir inkişafdan, yüksəlişdən söhbət gedə bilməz. Bu məqama münasibət bildirən con İlham Əliyev qeyd etmişdi: “Azərbaycan sabitlik, təhlükəsizlik məkanidir. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycan uğurlu inkişaf modelinin əsas qayası ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanır. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanır. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü deyən, öz müstəqil siyasətini aparan, öz maraqlarını tam şəkildə qoruyur”.

Azərbaycanın son 15 ildə qazandığı bütün uğurların qısa xarakteristikası möhtəram Prezidentin bu fikirlərində olduqca dolğun bir şəkildə öz əksini tapır.



Regionların sosial-iqtisadi inkişafını əhatə edən beşillik dövlət proqramlarının müəllifi də məhz conab Prezident İlham Əliyevdir. Dövlət başçısının 2003-cü ildə prezident seçkiləri nəticəsi səsəndirdiyi fikirlər sırasında xalqın ona etimad göstərəcəyi təqdirdə bölgələrin sosial-iqtisadi inkişafını təmin edilməsi məqsədilə atacağı addımlar barəsindəki bəyanatı da diqqət çəkirdi. Prezident seçkilərdə xalqın iradəsi ilə qalib gəldikdən sonra öz vədinə sadıq qaldı. Məhz 15 il ərzində üç regional proqram sayəsində əldə edilən uğurlar artıq bütün dünyada bəllidir. Bu dövrdə iqtisadiyyat 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. Bunlar olduqca ciddi nailiyyətlərdir. Bir ölkənin iqtisadiyyatının 15 il ərzində 3,3 dəfə artması isə dünyada bənzəri olmayan bir nəticədir. Sadalanan bu bir neçə rəqəm Azərbaycan reallıqlarını qara rəngdə görmək istəyən hər kəsə tutarlı bir cavabdır. Bizim üçün əsas olan odur ki, əldə edilən uğurlar dünyanın ən mötəbər maliyyə institutları və reyting agentlikləri tərəfindən xüsusi vurğulanır. Onların hesablamlarına isə kimsə şübhə ilə yanaşma bilməz!

Dünya Bankı kimi mötəbər bir maliyyə institutunun “Doing Business” hesabatında 2006-cı ildə 98-ci sırada yer almış Azərbaycan 73 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşıb. On iki il ərzində belə bir mötəbər qurumun

reyting cədvəlində bu qədər irəliləmək ölkədə aparılan köklü islahatların və investisiya mühtinin əsaslı şəkildə yaxşılaşdırılmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Əgər Azərbaycan bu islahatları aparmasaydı və bununla da özünü bütün dünyaya islahatçı bir ölkə kimi tanıtmasaydı, heç bir xarici investor iqtisadiyyatımıza yatırım etməzdi. Son 15 ildə, bütövlükdə,

Azərbaycana, təxminən, 250 milyard dollar sərmayə qoyulub. Bunun tən yarısı xarici sərmayədir. Ötən illər ərzində respublikamızda investisiyaların həcmi yerləşdiyimiz Cənubi Qafqaz regionunda qonşu iki ölkənin – Gürcüstan və Ermənistanın 15 illik dövlət büdcəsindən 2,4 dəfə çoxdur. Əgər belə bir müqayisəni Azərbaycan iqtisadiyyatına yatırılmış xarici investisiyaların həcmi ilə aparsaq, onda aydın olar ki, təkcə bu illər ərzində bizim iqtisadiyyatımıza yatırılmış xarici investisiyaların həcmi qonşu ölkələrin 15 illik büdcəsinin həcmindən 20 faizə qədər çoxdur.

Yeri gəlmişkən, vüqulayım ki, iqtisadi müstəvidə qazanılan uğurlar hökumətə ölkənin sosial həyatına aid məsələləri də yüksək səviyyədə həll etməyə imkan verib və insanların maddi rifah halı kifayət qədər yaxşılaşıb. Belə ki, son 15 il ərzində yeni yaradılan müəssisələrdə 2 milyon iş yeri açılıb, insanların əmək haqları 7 dəfə, pensiyalar isə 9 dəfə artıb.

Ötən dövr ərzində 3272 məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib, bölgələrdə 44 olimpiya mərkəzi istifadəyə verilib. Keçən il 5800 köçkün, habelə 626 şəhid və Qarabağ müharibəsi əli ailəsi üçün evlər inşa edilib, cari ildə də ən azı 5 min köçkün ailəsi, 800 şəhid və Qarabağ müharibəsi əlillərinin ailələri üçün evlərin tikiləcəyi nəzərdə tutulur.

Sosial sferada son olaraq atılan ən müttərəqqi addımlardan biri özünüməşğulluq proqramının icrası ilə bağlıdır. Cari ildə 7 min ailə bu proqrama əhatə olunaacaq. Bu sahədə “ASAN xidmət”in bir qolu olan AİLO Biznesinə Asan Dəstək mərkəzlərinin rolu kifayət qədər mühüm önəm daşıyacaq.

Son 15 ildə hökumətin ölkə iqtisadiyyatının real sektorunda ciddi dönüşü hədəfləyən

qətiyyətli addımlarından biri də investisiyaların təşviqi məqsədinin təbiiyidir. Har bir investor, iş adamı üçün kifayət qədər vergi və digər güzəştləri əhatə edən bu mexanizm işə düşdükdən sonra 332 layihənin icrası nəzərdə tutulub. İndiyədək isə 107 layihə artıq həyata keçirilib. Bu layihələrin reallaşdırılmasına 2,8 milyard manat sərmayə qoyulmuş nəzərdə tutulur ki, bu da əlavə 12 min yeni iş yeri açılması deməkdir. Ötən illərdə ölkənin bir sıra bölgələrində sənaye parklarının yaradılmasına başlanılıb. Hazırda artıq bu parklarda Azərbaycanın 67 rezidenti var ki, onlardan 40-ı artıq fəaliyyətədir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Bu layihələrin icra edilməsi ölkəmizə milyardlarla dollar vəsaitin əldə olunmasına imkan verdi. Maliyyə imkanlarımızın genişliyi isə Azərbaycanı regional layihələri reallaşdırmaq sahəsində böyük imkanlar yaratdı. Ötən illər ərzində respublikamız bölgədə ən mühüm transmilli layihələrdə əvəsbəliyi etdi. Bunlar sırasında 4 siqmentli olan Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Həmin layihənin 3 hissəsi artıq istifadəyə verilib. Son hissəsi olan TAP xəttinin inşası isə qrafikə uyğun şəkildə davam etdirilir. Layihənin 2020-ci ildə reallaşacağı gözlənilir.

Azərbaycan neft və qaz satışından əldə etdiyi milyardlarla dollar vəsaiti iri nəqliyyat layihələrinə yatırmaqla bu gün tək yerləşdiyi bölgədə deyil, həm də Avrasiya məkanında ən aparıcı tranzit yüksəşimlər zonasına çevrilib. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, Azərbaycan ərazisindən böyük həcmə yüklərin Şərqdən-Qərbə, Qərbdən-Şərqə daşınmasına imkan verir. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da Azərbaycan üzərindən

yüklərin bu istiqamətdə daşınmasında böyük rol oynayacaq. Respublika hökuməti hazırda sözügedən istiqamətdə dəmir yolu ilə daşımaların sürətini artırmaq məqsədilə Bakı – Astara dəmir yolunun yenidən qurulması layihəsini reallaşdırır. Hazırda Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və yaxın gələcəkdə onların sayı daha da artacaq.

Ötən 15 il ərzində respublikamızda 31 yeni elektrik stansiyası istifadəyə verilib. Bunun nəticəsində isə 2500 meqavatlıq yeni güclər yaradılıb. Azərbaycan indi elektrik enerjisi ilə nainki özünü təmin edir, hətta bu sahədə ixracatçı kimi tanınır.

Bu dövrdə iqtisadiyyatın bütün sahələrində, xüsusilə onun real sektorunda kifayət qədər uğurlu nəticələr qazanılıb. Dövlət tərəfindən qeyri-neft sektoruna, habelə onun aparıcı sahələri olan qeyri-neft sənayesinə və kənd təsərrüfatına yətilirən diqqətin nəticəsində təkcə 2018-ci ildə qeyri-neft sənayesində 9,1 faiz artım qeydə alınıb. Əldə edilən bu artım respublikada fəaliyyət göstərən sənaye park və məhəllələri kimi layihələrin uğurla reallaşdırılması nəticəsində gerçəkləşib.

Üç regional dövlət proqramının icra edildiyi dövrdə aqrar sektorda əldə olunan müsbət nəticələr də bu sahəyə dövlətin göstərdiyi birbaşa qayğı sayəsində mümkün olub. Son 15 ildə taxıl istehsalı 1,6 dəfə, ot tədarüklü və süd istehsalı 1,7 dəfə, quş əti istehsalı 2,5 dəfə, tərəvəz istehsalı 1,5 dəfə, meyvə istehsalı 2,4 dəfə, üzüm istehsalı 3 dəfə artıb.

Azərbaycan turizm sektorunda da yüksək göstəricilər əldə edir. Bu sahənin inkişafı ilə əlaqədar reallaşdırılan proqramlar nəticəsində ölkəmiz həm də bölgənin ən maraqlı turizm mərkəzindən birinə çevrilməkdədir. Keçən il Azərbaycana 2 milyon 850 min turist gəlmişdir ki, bu da onların burada təqribən 2 milyard dollar yaxın pul xərcləməsi deməkdir. Bu qədər valyutanın turizm xətti ilə ölkənin maliyyə müstəvisinə gətirilməsi, iqtisadiyyatın şaxələndirilməsində sözügedən sektorun potensial imkanlarını kifayət qədər

böyük olmasında xəbərdar var. Bütövlükdə, sadalanan rəqəmlər Azərbaycanın real sektorunun inkişaf potensialının nə qədər geniş olduğunu və bu imkanların Prezident İlham Əliyev tərəfindən müəyyənlaşdırılan inkişaf strategiyasına uyğun necə sürətlə reallaşdığının əyani göstəricisidir. Bu yolla yaxın gələcəkdə biz iqtisadiyyatımızın istədiyimiz səviyyəyə şaxələndirilməsinə nail ola biləcəyik. Bu məsələdə conab Prezidentin 2019-2023-cü illər üçün təsdiq etdiyi regional proqram mühüm rol oynayacaqdır.

Sonda bir məqamı da vurğulamaq istərdim.

İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün, ən azı, 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin 4,6 milyard manatının özəl sektor tərəfindən, təxminən, 13 milyard manata yaxın bir hissəsinin isə dövlət tərəfindən maliyyələşdiriləcəyi gözlənilir. Proqramın gerçəkləşdirildiyi dövrdə hər iki mənbə hesabına yatırımların bundan çox ediləcəyi şəksizdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

□ **“Fitch Ratings” beynəlxalq reyting agentliyinin Azərbaycanla bağlı proqnozu açıqlanıb. Agentliyin qiymətləndirmələri ilə 2019-cu ildə respublikamızda ÜDM 3,5 faiz artacaq.**

Proqnoza əsasən, bu il Rusiyanın Azərbaycanın aqrar-sənaye kompleksi məhsullarının ixracına yüksək tələbat, davamlı turizm sektoru və karbamid zavodunun istifadəyə verilməsi isə qeyri-neft məhsulları və xidmətlərin ixracına stimül verəcək. Car il Azərbaycanın ümumi dövlət borcunun “BB” reytingi üçün cari orta 48,1 faiz göstərici ilə müqayisədə, ÜDM-in 18,4



“Fitch”: Bu il Azərbaycanda ÜDM 3,5 faiz artacaq

faizi səviyyəsində olacağı da proqnozlaşdırılıb.

Nüfuzlu agentliyin proqnozlarında bu göstəricilərin ifadə olunması təsadüfi deyil. Ekspertlərin qənaətinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM-in artacağı ilə bağlı proqnoz iqtisadi potensialın davamlı şəkildə möhkəmlənməsi ilə bağlıdır. Bu fikrin təsdiqi kimi, bəzi rəqəmlərə nəzər salaq. Ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sənaye məhsulu 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz, əhalinin nominal gəlirləri 9,2 faiz artıb. Əsas kapitala 17,2 milyard manat investisiya qoyulub ki, bunun da 65,5 faizi və ya 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artır və hazırda 45 milyard dollara çatıb. Hesabat dövründə 118 min daimi iş yeri yaradılıb.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edib. Ümumiyyətlə, dövlət siyasətinin səmərəliliyi ilə 2018-ci ildə də sistemli islahatların davam etdirilməsi, iqtisadiyyatın prioritet sahələrində müsbət

nəticələrin əldə olunması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sənaye istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə gətirib çıxarıb.

Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin istehsal və ixrac potensialının, habelə Azərbaycanın tranzit imkanlarının böyük olduğunu və bunların reallaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifələr qoyulduğunu, rəqəbatqabiliyyəti sənaye məhsullarının istehsalının və ixracının təşviqi məqsədilə təşkil olunmuş dəstək mexanizmlərinin cari ildə də uğurla həyata keçiriləcəyini nəzərə alsaq, “Fitch”in 2019-cu ildə Azərbaycanda ÜDM 3,5 faiz artacağı proqnozunu reallaşacağına heç bir şübhə yeri qalmır.

Yuxarıda qeyd etdik ki, “Fitch”in proqnozuna əsasən, bu il qeyri-neft məhsulları və xidmətlərin ixracında da artım müşahidə ediləcək. Bu, analitiklərin bildirdiyi kimi, bir tərəfdən qonşu Rusiyanın ölkəmizin kənd təsərrüfatı məhsullarına tələbatı, turizm sektorunun inkişafı və karba-

mid zavodunun istifadəyə verilməsi ilə bağlıdırsa, digər tərəfdən, id-xaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən birini təşkil etməsi ilə əlaqədardır. Azərbaycanda turizm sektorunun davamlı inkişafı da ixrac potensialının güclənməsinə öz müsbət təsirini göstərir. Bu məsələdə, əlbəttə, ölkədə siyasi sabitlik və təhlükəsizliyin mövcudluğu da önəmli rol oynayır.

Nəhayət, karbamid zavodunun istifadəyə verilməsi də ixrac prosesini sürətləndirəcək. Çünki hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə olan “SOCAR karbamid” müəssisəsinin istehsalatına başlama-sı, əvvəla, azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq. Bu zavodun işə düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Məlumdur ki, indiyədək azot gübrələri Azərbaycana idxal edilir-di. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun, təxminən, 70 faizi ixrac ediləcək.

Ümumiyyətlə, hazırda Azərbaycanda xarici investisiyaların cəlbə istiqamətində səylərin artırılması başlıca vəzifə kimi qarşıda durur. Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Buna yüksək səviyyədə nail olmaq üçün potensial baza kimi qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna xüsusi önəm verildi. “SOCAR karbamid” zavodunun təmsilində aydın görünür, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən və bundan sonra da gerçəkləşəcək layihələr qarşıdakı illərdə sənayenin inkişafını stimullaşdıracaq.

Mütəxəssislər tərəfindən “SOCAR karbamid” zavodu, həmçinin ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi kimi dəyərləndirilir. Burada ildə 650 min ton karbamid istehsal olunacağı və məhsulun böyük hissəsinin ixrac ediləcəyi gözlənilir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

Ekspert: Prezident İlham Əliyev bütün sahələrdə gənclərin fəaliyyətini yaxından izləyir, onların düşüncə və əməllərinə yaxından bələddir

□ **Gənclər Gününə həsr olunmuş respublika toplantısı Azərbaycan dövlətinin gənclər siyasətinin yeni mərhələdə davamı sayıla biləcək hadisə kimi əhəmiyyətlidir. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.**

A. Quliyev qeyd edib ki, toplantıda Prezident İlham Əliyevin nitqi dövlətin gənclər strategiyasında açılan yeni mərhələnin bir sıra xarakterik əlamətlərini ortaya qoydu: “Müasir dövrdə gəncliyin qarşısında duran vəzifələrin dəqiq ifadə edilməsi toplantının tarixi və strateji əhəmiyyətini daha da artırır. Prezidentin fikir və təhlilləri Azərbaycan gəncliyinə öz rolunu dərk etmək, öz gücünə inanmaq, daha məqsədyönlü kurs götürmək, öz taleyinə sahib çıxmaq, dövlət və ictimai həyatda daha fəal iştirak etmək baxımından çox dəyərli çağırışdır.

Ən mühüm məqamlardan biri odur ki, dövlətimizin başçısı hər bir Azərbaycan gənclinin milli qürur və fəxarət hissələrinin güc mənbəyini bir daha konkret ifadə etdi və gəncliyin bu mənbə ətrafında daha fəal və həvəslə toplanmalarının tarixi seçiyə daşdığına diqqət çəkdi. Prezidentin bu nöqtəyə nəzərdən gənclərin müstəqil Azərbaycanın vətəndaşı olmağdan qürur duyduğunu qeyd etməsi dərin təsirli və yönəldici gücə malikdir”.

Ekspert bildirib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın dövlət və ictimai həyatının bütün sferalarında gəncliyin fəaliyyətini yaxından izlədiyini, onu hər



an üçün yönləndirdiyini, bu yolda hər şeyin dövlət nəzarətində olduğunu və gənclərin düşüncə və əməllərinə yaxından bələd olduğunu nümayiş etdirdi: “Azərbaycan gənclərinin daha çox sosiallaşmasında və fəallaşmasında bu toplantının böyük rol oynayacağı şübhəsizdir. Öz dövlətinə daha çox bağlı olan gəncliyin daha güclü dəstəyə çevrildiyini sübut etməyə ehtiyac yoxdur.

Lakin Prezident öz çıxışında müasir dövlətçilik praktikalarında geniş istifadə olunan bu sosial-siyasi postulatı çox maraqlı yenilik də gətirdi. Belə ki, dövlət başçısı gəncliyimizi savadlı, milli ruhlu olmağa, milli-mənəvi dəyərlərə daha yaxından bağlanmağa çağırmaqla onlara bildirdi ki, öz dövlətinə bağlı olmaqla bərabər, həm də bu keyfiyyətlərə sahib olan gənclik daha güclü və yeniləməz olur. Cənab İlham Əliyev aprel döyüşlərinə

və bu döyüşlərdə gənclərin misilsiz iştirakına bir daha qayıtmaqla dövlətimizin ərazi bütövlüyünün bərpasında onların gücünə möhkəm inandığını bir daha göstərdi. Bu o deməkdir ki, ölkə rəhbərinin gənclər siyasətini və bu istiqamətdə görülməli böyük işləri torpaqlarımızın işğaldan azad edilməsi siyasətinin tərkib hissəsi və davamı kimi başa düşmək lazımdır”.

Baş redaktor deyib ki, Prezident İlham Əliyev müasir inkişaf texnologiyalarına uyğun olaraq gənclərin yeni davranış və özünü təhsil üsullarına xüsusi önəm verdiyini də göstərdi: “Son illərdə ölkədə könüllülər hərəkatının genişlənməsi fonunda Prezidentin bu məsələyə ayrıca baxması da yeni sosial davranışların Azərbaycanda çox düzgün idarə edildiyini təsdiqləyir. Fikrimcə, gənclik dövlət siyasətinin onlarla bağlı daha bir fikri üzərində xüsusi həssaslıqla düşünməli və bundan nəticələr çıxarmağı bacarmalıdır.

Cənab İlham Əliyev dövlət təşkilatlarında gəncləri önə çəkməyi tövsiyə etdi. Bəzilərinin müəyyən hallarda inamsız və ehtiyatla yanaşdıqları gənclərə bundan böyük etimad ola bilərmi? Sözsüz ki, Prezident Azərbaycanın qarşısında inkişafdan doğan və başqa səpkili işlərin olduğunu yaxşı görür və onların həllində savadlı, vətənpərvər və mənəviyyətli gənclərə həlledici qüvvələrdən biri kimi baxdığını çox aydın şəkildə göstərdi”.

“Azərsu” ASC-də Gənclər Günü qeyd edilib



□ **2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə “Azərsu” ASC-də tədbir keçirilib.**

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu”-nın sədri Qorxmaz Hüseynov Azərbaycanda gənclər siyasətinin hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu deyib. Bildirib ki, ölkəmizdə Gənclər Günü-nün qeyd olunması gənc nəslin problemlərinin həllinə xüsusi önəm verən, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümum-milliləşdirən, gənclər və ictimai Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.

“Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissəsinə, milli düşüncəyə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcılı və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Ulu öndərin gənclər siyasətinə sadıqlığını öz qərarları ilə

təsdiq edən Prezident İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük



inamla baxmağa əsas verir”, - deyə Q. Hüseynov vurğulayıb.

ASC-nin İşlər İdarəsinin rəis müavini Rəhid Fətəlizadə bildirib ki, gənclər siyasəti bütün sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da uğurla həyata keçirilir. Gənc peşəkar kadrların hazırlanması və onların potensialından lazıminca istifadə olunması kimi məsələlərə xüsusi diqqət yetirilir.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov isə su təsərrüfatında çalışan gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi və motivasiyasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

ASC-nin gənc mütəxəssisləri Ayxan Məmmədov və Əminə Qəyyumova gəncliyə göstərilən dövlət qayğısından danışdı, Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru uğurla addımladığını bildirdilər.

“Azərsu”-nın sədri Q. Hüseynov son illər ASC tərəfindən həyata keçirilən bir sıra layihələr üzrə əldə olunan nailiyyətlərdə gənc mütəxəssislərin mühüm rolunu olduğunu xatırladı. Bu uğurların davamlı olması üçün tövsiyələr verən sədr gənc mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda əmək fəaliyyətində fərqlənən gənc mütəxəssislərə fəxri fərmanlar təqdim olundu.

Dövlət proqramlarında qarşıya qoyulan vəzifələr uğurla icra olunur

Ötən illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar ümumi inkişafımızın mühüm istiqamətlərindən biri olub. Təsədüfi deyil ki, 2004-cü ildən başlayaraq respublikamızda mühüm dövlət proqramlarının icrası bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirib, regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə səbəb olub.

15 il ərzində regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunub və onlar artıq uğurla icra edilib. Dövlət proqramları çərçivəsində regionlarda

□ **Son 15 ildə Azərbaycanda uğurla həyata keçirilən daxili və xarici siyasət, aparılan ardıcılı iqtisadi islahatlar nəticəsində ölkəmiz regionun nüfuzlu dövlətinə çevrilib. Bütün sahələrdə əldə edilən uğurlar respublikamızın ümumi inkişafının əyani göstəricidir. Sosial-iqtisadi sahələrdə gerçəkləşdirilən sistemli islahatlar aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reyting mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.**

infrastrukturun inkişafı, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatın yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda da Prezident İlham Əliyevin vurğuladığı kimi, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu.

Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülməli işlərə yeni təkan verək.

Ölkəmizdə aparılan düşünülmüş daxili siyasətin nəticəsidir ki, 2 milyon yeni iş yeri açılıb, bu da əhalinin işlə təmin olunmasına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaradır. Sevindirici haldır ki, açılan iş yerlərinin çoxu regionların payına düşür. Bu da onu göstərir ki, biz düz yoldayıq.

Bütün dünyada urbanizasiya prosesi gedir, yeni insanlar rayonlardan mərkəzi şəhərlərə axışırlar. Biz uğurla həyata keçirilən proqramla-



rın nəticəsində bu prosesin qarşısını ala bilmişik. Bir zamanlar işləmək üçün mərkəzi şəhərlərə gələn insanlar artıq öz rayonlarına qayıdıb. Bu da rayonlarda həyat səviyyəsinin yüksəlməsinin göstəricisidir. Azərbaycanın qarşısında inkişafdan doğan və başqa səpkili işlərin olduğunu yaxşı görür və onların həllində savadlı, vətənpərvər və mənəviyyətli gənclərə həlledici qüvvələrdən biri kimi baxdığını çox aydın şəkildə göstərdi”.

Rüfət QULİYEV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Azərbaycan xalqı dağıdıcı müxalifətin arxasınca getməkdən birdəfəlik imtina edib

□ **Özünü “əsas müxalifət”, “ana müxalifət” və ya digər ibarəli ifadələrlə yaddaşlara yazdırmaq istəyən dastanın sosial bazası tükəndikcə, ən absurd, eybəcər və məntiqdən kənar addımlar ortaya çıxır. Təbii ki, ölkə ictimaiyyəti bu dastanın bütün addımlarını həmişə qınayıb və indi də qınayır. Onların son iddiaları isə daha radikal, milli-mənəvi dəyərlərimizə zidd olan hərəkət kimi qəbul edilir. Bu sözləri redaksiyamıza müraciət edən ictimaiyyət nümayəndələri səsləndirdilər. Həmsöhbətlərimizdən bir nəçəsinin üzlər sözlərini təqdim edirik:**

Telman RƏFİYEY, Qəbələ rayonu, təqaüddə:

– Məni siyasətbazlar maraqlandırmısa da, ölkədəki əmin-amanlıq, sakitlik, sülh, firavanlıq çox maraqlandırır. Bu xalqın əsas qazancı əmin-amanlıq, sakitlikdir. Onu bizim əlimizdən almaq istəyən istənilən adam, istənilən xarici qüvvə Azərbaycan dövlətinin və qanunların sərt özünü görməlidir.

Bir qrup xəyanətkar ünsür xaricdən grant alıb ölkədə əmin-amanlığı pozmağa cəhd edərsə, hakimiyyət onu hansı haqla imkan verə bilər? Bir dəfə hakimiyyətdə olmuş adamların ölkəni yenidən həmin günlərə, kaos və anarxiyaya dövrünə

qaytarmaq istəyi yolverilməzdir. Belə hallara imkan verilməməlidir və inanıram ki, verilməyəcək.

Adıgözəl MƏMMƏDOV, Bakı, Qaradağ rayonu, müəllim:

– Mən televiziya və internetlə dünyanın müxtəlif ölkələrindəki ictimai-siyasi prosesləri izləyirəm. Görürəm ki, bütün ölkələrdə müxalif partiyalar hakimiyyətə gəlmək üçün seçkilərə yaxşı hazırlaşmağa çalışırlar. Bizim müxalifət isə seçkiləri unudaraq dövlət və iqtidara qarşı digər böhtan yaydırmaqla, qara yaxmaqla məşğuldu.

Dəqiq bilərəm, onların tərəfdarlarının gündən-günə azalması yeganə səbəbi xalqın seçiminə,

milli dövlətçiliyə qarşı çıxmalarıdır. Ancaq Türkiyədə, Rusiyada belə deyil. Həmin ölkələrdə ən qatı müxalifətlilər belə, milli məsələlər ortaya çıxanda, dərhal iqtidarlara yanına olurlar. Bizimkilər isə gedib Avropadan xahiş edirlər ki, Azərbaycanın səs vermək imkanlarını məhdudlaşdırın. Bu, müxalifətçilik yox, xəyanətdir.

Əlisahib HÜSEYNOV, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri:

– Məmməd Əmin Rəsulzadənin ildönümünü “məhtəşəm aksiya” ilə qeyd edəcəklərini vəd edən AXC P və onun əlaltısı qismində fəaliyyət göstərən “Milli Şura” kaş belə vəd verməmiş olaydılar. Çünki vədləri həmişəki kimi yənə də doğrulmadı. Maraqlıdır, görəsən Əli Kərimliyə, Cəmil Həsəniyə və digər radikal müxalifət təmsilçilərinə həmin anım mərasiminə 280 nəfər deyil, “on minlik” izdiham toplamaqda nə və yaxud kim mane olurdu?

Şübhəsiz ki, onlara heç kim və heç nə mane olmurdu. Onların ən böyük mənaəsi elə özləridir, etibardan

düşmüş imicləridir, itirilmiş nüfuzlarıdır. Cəmiyyəti qınamalı deyil. Əli Kərimli bilmir ki, indi artıq heç kim uğursuz siyasətlərin arxasınca getmək istəmir!

Elman BAYRAMOV, Bakı sakini:

– Özlərini xalqın qeydinə qalan, dərdinə yanan kimi göstərən Əli Kərimli və “Milli Şura” başbirlənləri, siz Avropa təşkilatlarında öz ölkənizə qarşı qatnarmaq qəbul etdirməyə cəhd edəndə Prezident İlham Əliyev Lələtəpədə, Cocuq Mərcanlıda, Günnütdə qazanılmış uğurları bayram edirdi. Xalqa xidmət budur.

Siz isə xalqa xidməti bacarmırsınızsa, bari susun. Dövlətə, dövlətçiliyə xəyanət etməyin. Mitinq, aksiya sevdasına daha çox düşdükcə, yəninizdə qalan beş-altı adam da çıxıb gedəcək. Yanınızda adam qalmaqda isə cibinizdə grant da olmayacaq. Bir də ki, susmasanız xalq sizi susdurmaq məcburiyyətində qalacaq.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Prezident gənclərə önəmli çağırışlar etdi

❑ **2 Fevral Gənclər Günü həmişə olduğu kimi, bu il də dövlət səviyyəsində qeyd edildi. Fevralın 1-də Bakı Konqres Mərkəzində Gənclər Gününa həsr olunmuş respublika toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Toplantıda iştirak edən gənc alimlərdən mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru Emin Bağirov təəssüratını belə ifadə etdi:**



– Belə vacib əhəmiyyətli tədbirdə iştirak etmək və təəssüratları bölüşmək çox xoş bir hissidir. Çünki gənclərə dövlətin diqqət və qayğısının bir daha canlı şahidi oldum. Prezident İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncləri gününə həsr olunmuş respublika toplantısında iştirak etməsi, ölkə rəhbərinin geniş, əhatəli nitq söyləməsi bu sahəyə verilən dəyərini göstəricisidir. Dövlət başçısı nitqində gənclər gününün tarixi, gənclər siyasətinin əhəmiyyəti, gələcək perspektivləri barədə vacib məsələlərə toxundu. Gənclərin dövlət strukturlarında irəli çəkilməsi, idarəetmə prosesinə cəlb edilməsi, onların təcrübələrinin artırılması, gənc alimlərimizə dəstək göstərilməsi və digər prinsipli məsələlər dövlət başçısının çıxışında mühüm yer tuturdu. O qeyd etdi ki, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Ölkəmizdə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu

yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtlik ki, müstəqillik dövründə yaşayırıq. Prezident vurğuladı ki, bizim gənclərimiz Azərbaycanın dövlət müstəqilliyini həmişə hər şeydən üstün tutmalıdır. Müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.

Dövlət başçısının çıxışında əsas məqamlardan biri də gənclərə çağırış etməsi oldu. O bildirdi ki, bu gün Azərbaycan dünyada çox

sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliləyən baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırma- lıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardım- çılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə davət edirəm.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə gənclərinin hərərəfli inkişafında, onların rifah- nın, intellektual imkanlarının genişləndirilməsində maraqlıdır.

Anar TURAN,
“Xalq qəzeti”



Gənclər siyasəti yeni mərhələdə



İlham İSAYEV



Elçin ƏLİYEV



Səbuhi ABBASOV

da təsadüfi deyil. Çünki hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada respublikamızda gənclər cəmiyyəti həyatının bütün sahələrində fəal iştirak edirlər.

Nazirlər Kabineti tərkibinin yeniləşdirilməsi zamanı gənclərin rəhbər vəzifələrə təyin olunması da cənab Prezident tərəfindən dövlət idarəçiliyində yeni yanaşmalar, yeni ideyalar və innovasiyaların tətbiqinə üstünlük verilməsi bir daha təsdiqlədi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününa həsr olunmuş toplantıda bu barədə dedi: “Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət

düşüncəyə malik gənclər formala- şıb. Onların ölkəmizin ictimai-siyasi həyatında daha böyük rol oynama- ları, cənab İlham Əliyevin müdrik siyasətini dəstəkləmələri dövlətin yaratdığı şərait sayəsində müm- kün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, istedadına inanmıssını artırıb. Gənclərimizin beynəlxalq olimpiadlarda və idman yarışlarında yeni-yeni qələbələrə ölkəmizin şərəfini ucaltmaları da bunun bariz ifadəsidir.

Hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

❑ **Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününa həsr olunmuş respublika toplantısında nitqində ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənc kadrlara etimad göstərilməsi ilə bağlı qarşıya qoyulan vəzifənin ardıcıl reallaşdırıldığını, ölkə gəncliyinə inandığını və güvəndiyini bəyan edib. Dövlətimizin başçısının bu sözlərindən qürur hissi keçirən gənclərimizin fikirlərini diqqətə çatdırırıq.**

Əlikram İSAYEV, ABŞ-in Harvard Universitetinin məzununu, dövlət sektorunun əməkdaşı:
– Dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyətinin bütün dövrlərində ulu öndərin gənclər siyasətinə xüsusi önəm verib. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli ilə bağlı mühüm tədbirlər həyata keçirib. Hazırda respublikamızda gənclər siyasətinin keyfiyyətə yeni mərhələyə daxil olması da bunun bariz ifadəsi, sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Yeri gəlmişkən, burada bir məqamı xüsusilə qeyd etmək istədim. Möhtərəm Prezidentimizin 16 aprel 2007-ci il tarixli müvafiq sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin taleyində mühüm rol oynayıb. Bu proqram hesabına minlərlə gənc kimi mənim də xaricdə təhsil almaq, dünyanın ən nüfuzlu universitetində oxumaq istəyimi gerçəkləşib.

Burada onu da vurğulayım ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətində hər zaman gəncliyə inanıb, ona arxalanıb, eyni zaman- da, sərhədlərimizin keşiyində duran, erməni təcavüzkarları ilə üz-büz sənərlərdə dayanan gənc nəsələ güvənib. Azərbaycan gəncliyi də, öz növbəsində, bu etimadı daim doğ- ruldub. Xalqımız Aprel döyüşlərində bunun bir daha şahidi olub.

Azərbaycan Prezidenti fevralın 1-də Gənclər Gününa həsr olunmuş respublika toplantısında etdiyi çıxışında bununla bağlı dedi: “Bi- zim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim

şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canın- dan keçməyə hazırdır...”.

Elçin ƏLİYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin məzununu, dövlət qulluqçusu:
– Möhtərəm Prezidentimizin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisi dövlət başçısının gənclərə etimad və münasibətinin bariz ifadəsidir. Bu, cənab İlham Əliyevin yerit- diyi kadr siyasətində də aydın nəzərə çarpır. Deyim ki, belə bir prioritet istiqamət hər zaman mühüm rol oynayır və idarəetmə prosesində xüsusilə önə çəkilir.

Bu gün cənab Prezident gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını, onların məşğulluğunun təmin edilməsini, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirilməsini əsas hədəflər kimi qarşı- ya qoyub.

Son illər ərzində gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması möv- cud konsepsiyanın uğurlu icrasının göstəricisidir. Bunu gənclərin artıq müşahidəçi qismindən birbaşa siyasi-ictimai proseslərin iştirakçısına çevrilməsi faktı da sübut edir. Bütün bunlar isə deməyə əsas verir ki,

Yeni nəslin daha böyük qələbələr qazanacağına inanıram

❑ **Azərbaycanda 2 Fevral Gənclər Günüün təsis edilməsi və gənclər ordusunun bayramına çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu əlamətdar gün ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən qeyd edilir. Dövlət gənclər siyasətinin banisi də ulu öndərimizdir.**

Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, bu sahədə də ümummilli liderin ənənələrini davam etdirir. Bu gün Azərbaycan gəncliyi özünün ən xoşbəxt dövrü- nü yaşayır, onların mənəvi inkişafı, vətənpərvərlik və milli ruhda tərbiyəsi, ölkə daxilində və xarici ölkələrdə təhsili, eləcə də sosial müdafiəsi sahəsində dövlət başçısının rəhbərliyi ilə ciddi addımlar atılır. Gənclər günü ilə bağlı möhtəşəm bir tədbirin keçirilməsi, fəal və təşəbbüskar gənclərin mükafatlandırılması da Prezident İlham Əliyevin gənclərə



diqqət və qayğısının bir nümunəsidir. Birmənalı şəkildə demək olar ki, gənc insanlarımızın

hərərəfli yetişməsi üçün bütün şərait yaradılıb. Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi edir, idmançıları- mız dünya üzrə ən müxtəlif idman tədbirlərində, çempi- onatlarda uğurlar qazanırlar. Azərbaycan gənci “Eurovi- sion” mahnı müsabiqəsində birinci yeri tutub. Belə qələbələrə imza atan gənclərimizin, o cümlədən, idmançılarımızın əməyi dövlət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir.

İnanırıq ki, gənclərimiz gələcəkdə də dövlətin qay- gısı nəticəsində həm idman, həm də digər sahələrdə daha böyük qələbələr qazana biləcəklər.

Zaur MİRZƏZADƏ,
“Dünya Azərbaycanlıları”
İctimai Mərkəzinin sədri

❑ **Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününa həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Prezident İlham Əliyevin nitqində səsləndirilmiş fikirlər biz gənclərin üzərinə böyük öhdəlik qoydu. Toplantıda gənclərin ölkə başçısı qarşısındakı səmimi çıxışları bir daha göstərir ki, əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.**

Ölkəmizin sabahı etibarlı əllərdədir

Ölkəmizdə qeyd edilən Gənclər Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, problemlərimizin həllinə önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zoruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlməsi, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman

və sərəncamlar, dövlət proqram- ları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proq- ramları gənc nəslin mütsəşkilat qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. İndi ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətə yeni mərhələsinə yaşayır. Prezi- dent İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, sosial müdafiəyə ehtiyacı olanların

problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və

sı da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də, Heydər



Dövlət başçısının toplantıda- ki çıxışı bizi bir daha əmin edir ki, dövlətimizin gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər də öz növbəsində nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün sayılı çalışaraq, onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyəcəklər.

Emil ASLANLI,
YAP Nəsimi rayon təşkilatı
gənclər birliyinə üzvü,
toplantı iştirakçısı

Gənclər dövlət qayğısı ilə əhatə olunublar

Zaqatala rayonunda Gənclər Günü ilə əlaqədar tədbir keçirilmişdir. Rayon gənclərinin nümayəndələri öncə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.



Sonra Heydər Əliyev Mərkəzində ümumrəyon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər. Öncə tədbir iştirakçıları rayon gənclərinin əl işləri, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər. Sonra tədbirdə Zaqatala gənclərinin 2018-ci ildə qazan- dıqları uğurlardan, rayonda id- man sahəsinin inkişafına yönələn

tədbirlərdən bəhs edən film nümayiş etdirilmişdir. Əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluğun 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışın- dan sonra aradan qaldırıldığını, ulu öndərimizin imzaladığı sərəncamla

2 fevralın Azərbaycanda gənclər günü kimi təqvimə salındığını, müstəqil Azərbaycan gənclərinin ilk dəfə 1996-cı ilin fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldiklərini xüsusi vurğulamışdır.

Tədbirdə çıxış edən rayon gəncləri respublikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Res- publikasının Prezidenti cənab İlham

Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmiş və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində möhtərəm Prezidentimizi daim dəstəkləyəcəklərini qeyd etmişlər. Sonra 2018-ci ildə təhsil, səhiyyə, dövlət qullu- ğu, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyət qazanmış rayon gənclərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuş- dur.

Tədbir rayon gəncləri bədii özfealiyyət kollektivlərinin konsert proqramı ilə başa çatmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Qaliblər mükafatlandırıldı

Nizami Kino Mərkəzində İtaliya–Azərbaycan Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə yan- varın 25-dən start götürmüş festival barədə məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazir- liyi, film istehsalı şirkətləri olan “Imago Group”, “United Cultu- res” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşan festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişini, bugününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. Festival iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə beynəlxalq kino məkanının fəaliyyətini təşviq edir.

Qeyd edilib ki, İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalda



hər iki ölkənin mütəxəssislərindən ibarət münisiflər heyəti tərəfindən seçilmiş 15 müasir film bir neçə seans şəkildə nüma- yış olunub. Sonra festivalın qalibləri elan olunub. Müxtəlif nominasiyalar üzrə “Nabat”, “Las- solute Presente”, “Tha Bra”, “Çövkan”, “Appenino”, “L’Orphelinat”, “Mən də gəlirəm”, “Mousse”, “Qırmızı bağ” və “Nar bağı” filmlərinə diplomlar təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

□ **Ötən əsrin ortalarında Sumqayıt onu qurub-yaradanların arzularının ünvani idi, indi isə yarım milyona qədər əhalinin tale şəhərinə çevrilib. Onu Xəzər sahilindəki böz çölləyə ürəklorində gətirən inşaatçılar ev-ev, küçə-küçə yer üzünə köçürərək gözəl bir şəhər yaradıblar. Artıq bu ilin noyabrında Sumqayıt şəhər adı verilməsinin 70 illiyi qeyd ediləcək.**

Sovetlər dönməndə tikilən Sumqayıt ilk vaxtlar "fəhlə şəhəri" deyilirdi. İllər ötdükcə elm, təhsil, idman, mədəniyyət sahələri sürətlə inkişaf elədi. Sosial-mədəni obyektlərin sayı durmadan artdı, şəhərin maddi-texniki bazası gücləndirildi. Ziyalıları ordusu da artdı və mədəni aura genişləndi. Tədrəcə şəhərin adı yeni təyinatlarla səciyləndirilməyə başladı. İndi Sumqayıt daha çox "istedadlar şəhəri" kimi tanınır. Son dövrlərdə mədəniyyət sahəsində yaranan böyük canlanma isə öləri bir baxışla da hiss olunur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 29 mart 2016-cı il tarixli sərəncamına əsasən üç il öncə Sumqayıt, Abşeron, Xızı, Şuşa, Zəngilan və Qubadlı Rayon Mədəniyyət və Turizm şöbələri ləğv edilərək onların bazasında Sumqayıt Regional Mədəniyyət və

tutulan tədbirlər də həmin məqsədə xidmət edir. Biz də yubileyə öz layiqli töhfələrimizi vermək əzmindəyik. Onu da xüsusi qeyd edim ki, Mədəniyyət Nazirliyinin gündəlik diqqəti, tədbirlərimizə qatılaraq bizə hər zaman dəstək olan Sumqayıt, Abşeron, Şuşa, Qubadlı, Zəngilan və Xızı Rayon İcra Hakimiyyəti başçılarının fəaliyyətimizə verdiyi dəyər bizi yeni-yeni nailiyyətlərə ruhlandırır...

ucaldılıb. Mərkəzin dördmərtəbəli binası funksional baxımdan çox əhəmiyyətlidir. Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatları barət muzey, 400 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərqi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərneyi, rəsm və linqafon otaqları, smartfon sinfi, foto və videostudiya, gənclər üçün diskusiya zalları fəaliyyət göstərir. Yeni Uşaq İncəsənət

neçə-neçə belə əyləncə kompleksləri yaradılır, küçələr, parkları nağıl qəhrəmanlarının heykəlləri, müxtəlif dekorativ sənət əsərləri bəzəyir. Şəhərdə təşkil olunan möhtəşəm mədəni-kültüvi tədbirlərə minlərlə, on minlərlə sumqayıtlı böyük həvəslə toplaşır. Yay aylarında şəhər əhalisinin asudə vaxdının səmərəli təşkili məqsədilə Sumqayıt bulvarında mədəniyyət evlərinin təşkilatçılığı və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə tərtib edilmiş cədvəl üzrə hər həftə maraqlı konsert proqramları təşkil edilir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin bazasında bir sıra yeni kollektivlər yaradılıb. Musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət xalq çalğı alətləri orkestri və Xor kollektivi, F.Əmirov adına Uşaq Musiqi Məktəbinin bazasında yaradılmış "Buta" qızlar ansamblı və Abşeron, Şuşa, Zəngilan, Qubadlı, Xızı rayonlarını əhatə edən folklor kollektivləri buna əyani misaldır.

Qeyd edək ki, Sumqayıt şəhərində xalq çalğı alətləri orkestri və xor kollektivinin təqdimat mərasimində ölkənin tanınmış sənətkarları da qatılaraq səhnədə gənc ifaçılarla birgə çıxış ediblər. Konsert şəhər ictimaiyyəti tərəfindən böyük coşğu ilə qarşılanıb. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Hindistan incəsənət ustalarının ifasında "Möhtəşəm Hindistan toyu" rəqs tamaşasını, bulvarda hind musiqçilərinin konsertini də xatırlatmaq yerinə düşər. Bundan başqa, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar Novosibirsk Kamera Orkestri də Sumqayıt qonaq gəlib. Həminin Regional İdarənin rəisi Mehman Şükürovin təşəbbüsü ilə 2016-cı ilin tarixi aprel döyüşlərində şəhid olmuş sumqayıtlı qəhrəman Əbdülməcid Axundova həsr olunmuş "Mən sənənləyəm, ana Vətən" adlı film çəkilib və Sumqayıt Dövlət Dram Teatrında təqdimatı olub. Sumqayıt Dövlət Rəsm Qalereyasında rəsm sərğiləri, Poeziya evində ünlü yazarlarla görüşlər, yubileylər unudulmaz təsir bağışlayır.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilinə həsr olunan "Bölgələrdə bölgələrə" yaradıcılıq festivalı çərçivəsində gerçəkləşən layihədə Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan klubların kollektivləri fəal iştirak ediblər. Avqust ayında dənizkənarı bulvar ərazisində düzənlənən tədbirdə regi-

hissələrdə olub, əlamətdar və tarixi günlər münasibətilə maraqlı tədbirlər keçirib, əsgərlərimiz qarşısında silsilə konsert proqramları ilə çıxış ediblər. Tarixi günlər münasibətilə də idarənin müəssisələrində sanballı tədbirlər hazırlanıb təqdim olunur. Artıq hər bir sumqayıtlı fəxr edə bilər ki, şəhərdə özünəməxsus mədəni aura formalaşmış.

Ötən ilin may ayında Bakıda keçirilən incəsənət olimpiadasında

zamani Sumqayıtda "Nəsimi Poeziyası" respublika festivalı təşkil etmək barədə təklif səslənib və maraqla qarşılanıb. Nəsimi parkında mədəniyyət müəssisələrinin iştirakı ilə yubiley tədbiri, Sumqayıt Dövlət Rəsm Qalereyasında rəsm sərğisi, kitabxanalarda kitab sərğiləri, şeir müsabiqəsi, Ədəbiyyat saati, oxucu konfransı, "dəyirmi masa" görüşləri, muğam gecələri keçirmək planlaşdırılır.



Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin skripkaçılar ansamblı birinci yerə layiq görülüb. Oktyabrda Rəşid Behbudov adına Mahni Teatrında keçirilən "Payız əfsanələri" incəsənət müsabiqəsində də bu məktəbin şagirdləri qalib gələrək kubokla mükafatlandırılıblar.

Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilən "Art-Festival" da yaddaqalan olub. Tədbirdə rəsm əsərləri, dekorativ təbiiqi sənət nümunələri və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ədəbiyyatları əks etdirən kitab sərğisi nümayiş olunub, bədii

Regional mədəniyyət idarəsindən bildirildilər ki, şəhərin yubileyinə həsr edilən bayram da öz kütləliliyi, əlvanlığı ilə yaddaqalan olacaq. Artıq 70 illik ərəfəsində baş verən fərhəli yeniliklər bir-birini əvəz etməyə başlayıb. Azərbaycan Yazıçılar Birliyinin şəhər bölməsi tərəfindən "Bizdən sizə qalan sözdür" adlı poeziya almanaxı işiq üzü görüb. Kitabda 46 müəllifin şeirləri toplanıb. Yazıçılar Birliyində toplanan geniş təqdimatı da reallaşmış. Bundan bir qədər öncə isə Sumqayıtın məşhur "Sülh göyərçini" abidasının 40



Turizm İdarəsi yaradılıb.

İlk gündən etibarən daha çoxşaxəli iş rejiminə keçən Sumqayıt Regional Mədəniyyət İdarəsi qısa vaxt ərzində xeyli yaddaqalan tədbir keçirib, bir sıra yeni layihələrə imza atıb. Onun əhatə etdiyi bölgələrdə dəfələrlə görüşlər, müşavirələr keçirilib, qarşılıqlı fikir mübadilələri aparılıb, problemlər yerində aradınırlıb, həlli istiqamətində tədbirlər görüldü.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov:

– Ulu öndərin vaxtilə "Kiçik Azərbaycan" adlandırdığı Sumqayıt artıq müasir sənaye və mədəniyyət mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin təşəbbüslərinə əsasən şəhərimizin inkişafı ilə bağlı çox müasir layihələr həyata keçirilir. Son illərdə Sumqayıtda kompleks yeniliklərin tətbiqi dönməz xarakter alıb. Quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra sənayenin dirçəldilməsi, sosial sferanın təzələnməsi tədbirləri, necə deyərlər, bütün cəbhə boyu aparılmağa başlayıb. 70 yaşlı şəhərimiz, sanki, özünün yeni gəncləşmə dövrünü keçirir.

Dövlət tərəfindən Sumqayıtın gözəlləşməsinə daim qayğı göstərilir. Təkcə Dənizkənarı Park-Bulvar Kompleksinin qısa müddətdə yaradılması və sakinlərin ən sevimli istirahət məkanına çevrilməsi şəhərin tərəqqisi naminə reallaşan çox möhtəşəm bir layihədir. Cənab Prezidentimiz bu füsunkar bulvarı "möhtəz" adlandırmışdır. Madriddə və Parisdə keçirilən "Global Trade Leaders Club" un forumlarında Sumqayıt



bulvarı "International Award for Excellence & Leadership" mükafatına layiq görülüb. Heydər Əliyev Mərkəzinin üçmərtəbəli və mansardlı yeni əzəmətli binası, Kimyaçılar sarayının yenidən qurulması və qarşısındakı meydanın əsaslı təmiri gözəlliyin təzələnməsi baxımından önəmli dir. Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edildikdən sonra onun əvvəlki binası Əli Kərim adına Poeziya klubunun istifadəsinə verilib. Son üç ildə Bayraq muzeyi, Şahmat və Uşaq İncəsənət məktəbləri, YAP-ın yeni binası gözəllik ünvanları sırasına qatılıb. O cümlədən, şəhərimizdə turistlərin bütün ehtiyaclarını qarşılayan, yüksək standartlara cavab verən hotellər tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev Parkında, Nəsimi bağında, Şəhidlər xiyabanında, küçə və meydanlarda abadiqlər və yaşıllaşdırma işlərinin aparılması daimi xarakter daşıyır. Bu və digər obyektlər həm də şəhərin görünüşünə əlavə gözəllik qatır. Başlıca məram Sumqayıtın modern, zövq oxsayan şəhərə çevirməkdir. Elə şəhərimizin 70 illiyi ərəfəsində nəzərdə

evinin "Səmt" estrada kollektivini, eləcə də Xırdalan Şəhər Uşaq Musiqi Məktəbi və 11 illik musiqi məktəbi təmsilçilərinin, Qubadlı rayon F.Hüseynov adına UMM-nin, Şuşa şəhər Niyazi adına İncəsənət məktəbi "Təbəssüm" rəqs qrupu üzvlərinin Rusiya, Türkiyə, Ukrayna və Gürcüstanda uğurlu çıxışları olub. N.Nərimanov adına Mədəniyyət Mərkəzi Türkiyənin Keçiören Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən "VIII Uluslararası Ramazan Etkinlikləri"ndə müvəffəqiyyətlə çıxış edib.

Son dövrlərdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Mədəniyyət Nazirliyinin əməkdaşları ilə birgə Rusiya və Belarusda, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xətti ilə Türkiyədə işğırlar səfərlərdə olub, təcrübə mübadilələri aparıb və yeni birgə layihələrlə bağlı təkliflər irəli sürüb.

Sumqayıtın göz oxsayan, müasir mədəniyyət ocaqları saymaqla qurtaran deyil. Məsilsiz məmarlıq görünüşü ilə seçilən Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin möhtəşəm abidəsi

Məktəbi parkdakı gözəllikləri layiqincə tamamlayır.

Azərbaycan Prezidenti İlham Əliyev iki il öncə Sumqayıt səfəri çərçivəsində əsaslı təmir edilərək yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrına da baş çəkib. Binaının bütün mühəndis-texniki qurğuları yenilənib, 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Teatrda ən mürəkkəb səhnə həlli olan əsərlər də oynanılır, göstərilən tamaşalarda ölkənin mədəniyyət sahəsində tanınmış simaları, görkəmli aktyorlar da həvəslə rol alırlar.

Keçən ilin aprel ayında Sumqayıt teatrının kollektivi 4-cü Türk Dünyası Teatr festivalında Türquət Özəkmanın "Ocaq" tamaşası ilə uğurlu çıxış edərək mükafat qazanıb.

Oktyabr ayında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən teatrın 50 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri mərasimdə iştirak ediblər. Mədəniyyət naziri Əbülfəs Qarayev teatrın 50 illik yubileyi münasibətilə fəxrli ada və "Tərəqqi" medalına layiq görülmüş kollektiv üzvlərinə dövlət təltiflərini təqdim edib. İcra başçısı Zakir Fərəcov sumqayıtlılar adından teatrın kollektivini təbrik edərək onlara yeni sənət uğurları arzulayıb.

"Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxsayan kinoteatrın olması vacibdir". Bu sözləri keçən il şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov N.Nərimanov küçəsində yerləşən Nizami kinoteatrında vaxtiyyətlə tanış olarkən demişdi. Artıq söz əməli işə çevrilir.

Vaxtilə "Rusiya" adıyla tanınan və Sumqayıtın ən böyük mədəniyyət obyektlərindən olan, sonradan yarasız vaxtiyyətlə düşən "Nizami" kinoteatrının yenidən qurulmasına başlanılıb. Köhnə kinoteatrın binasında söküntü işləri aparılıb və tikintisinə start verilib. Qarşındakı mini-parkla vaxtda kinoteatr daha gözəl görünəcək. Yeri gəlmişkən, Sumqayıtda uşaqlar üçün

onal mədəniyyət idarələrinin festival çadırıları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, süvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib. Həmin layihə üzrə Sumqayıt Şəhər F.Əmirov adına Uşaq Musiqi Məktəbində fəaliyyət göstərən "Buta" qızlar ansamblı İsmayılı Rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri hərbi hamilik məqsədilə vaxtaşırı hərbi

özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. "Canlanırlar hər qarış çöl Sumqayıtda" adlı planımda iştirak edən gənclər rəssamlar mükafatlandırılıblar.

Məlum olduğu kimi, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi nəzərə alınaraq bu il ölkəmizdə "Nəsimi ili" elan edilib. Bununla əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəttillə silsilə tədbirlər keçiriləcək. Bu yaxınlarda mədəniyyət naziri Ə.Qarayevin Xızı rayonunda vətəndaşları qəbulu

illiyi qeyd edilib, bu münasibətlə təşkil olunan şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.

Qaynar mədəni həyatı olan Sumqayıt sakinlərinin iştirakı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında, Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyashının bu barədə söylədikləri:

– Yeni çağın gözəl abidəsi olan Sumqayıt dinamik bir məkandır. Şəhərimizin uğur hekayələri ard-arda gəlir. Elə həftə olmur ki, dörd-beş, bəzən də daha çox maraqlı mədəniyyət tədbiri gerçəkləşsin. Bu, mədəniyyətə gündəlik qayğının və sözsüz ki, sumqayıtlıların bu kimi tədbirlərə tükənməz həvəsinin nəticəsidir. Biz həm şəhərin yubileyini, həm də "Nəsimi ili"ni layiqincə keçirməyi düşünürük. İstər şəhər rəhbərliyi, istərsə də regional idarə tərəfindən bütün təşəbbüslərimizin dəstəklənməsi, sənət adamlarına yüksək dəyər verilməsi yarıdıcılıq həvəsimizi daha da artırır.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ DAXİLİ QOŞUNLARIN BAŞ İDARƏSİ

2019-cu il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, fərqlənmə və fərqləndirmə nişanlarının satın alınması məqsədilə

Tənder 2 lot üzrə keçirilir.
Lot-1. Uzunboğaz botinkaların və uzunboğaz rezin çəkmələrin satın alınması.

Lot-2. Fərqlənmə və fərqləndirmə nişanlarının satın alınması.

Tənder iştirakçılarına təklif olunur ki, öz tənder təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tənder təklifinə üstünlük verəcəkdir. Müqaviləni yerinə yetirmək üçün tənder iştirakçılarının lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tənderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı Lot-1 – 700 manat və Lot-2 – 200 manatdır.

B1. Bənfəsiyar (alan) bank
Adı – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005

VÖEN – 1401555071
m/h – AZ41NABZ
0136010000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
h/h – AZ44CTRE
0000000000002458570
VÖEN – 1500426471
D3. Büdcə təsnifatının kodu – 142340
D4. Büdcə səviyyəsinin kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tənder proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi

AÇIQ TENDER ELAN EDİR

həcmində bank təminatı (tənder proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərflərdə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- müvafiq mallar və xidmətlər üzrə mənsə və uyğunluq sertifikatları.

Tənder iştirakçılarının iştirak etdikləri lotlar üzrə 6 mart 2019-cu il saat 12.00-a qədər, texniki xüsusiyyətlərin tələblərinə uyğun hazırlanmış hər bir maldan nümunə, həmin malların uyğunluq sertifikatlarının notariusdan təsdiq edilmiş surəti Daxili Qoşunların Baş İdarəsinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat verəcəkdir.

Tənder iştirakçılarından tələb olunan

sənədlər 6 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 18 mart 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.

Tənder zərflərinin açılışı proseduru 19 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4-də) keçiriləcəkdir. İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər. İddiaçılar əlavə məlumatı aşağıdakı ünvanlara ala bilərlər:
Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.
Telefon – 569-95-10, əlaqələndirici şəxs – E.Əliyev.

**Daxili Qoşunların
tender komissiyası**

Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib

□ **Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib.**



logiya Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən "Varian Medical Systems" şirkəti arasında 2014-cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya Mərkəzi



Müasir ümumi onkologiyanın və nüvə təbabəti problemlərinin müzakirə olunduğu bu mötəbər beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də iştirak ediblər. III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunun əsas müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi aparılması olub.

Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açdı. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin son illərdə əldə etdiyi yüksək nailiyyətlərdən danışan C.Əliyev müasir dünyada onkoloji xəstəliklərin dinamika-sının artması faktını təəssüflə vurğulayıb. Akademik bu sahədə müvafiq beynəlxalq strukturların ümumi bəlaya qarşı mübarizənin gücləndirilməsinin və birgə səylərin koordinasiya-sının zəruriliyini xüsusi vurğulayıb.

Akademik C.Əliyev qeyd edib ki, əsrin balasına qarşı mübarizə işinə Azərbaycan onkoloqları, Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalı da layiqli töhfə verir. Bildirilib ki, tibbin ən ağır, ən məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hər cür şərait yaradıldığı bildirən akademik Cəmil Əliyev bu nəticə işdə həmişə əhalinin sağlamlığını və sosial rifahını düşünen Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəsna xidmətlərinə xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının inşa edilib istifadəyə verilməsini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Simpoziumda rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil Əliyevə Birləşmiş Millətlər Təşkilatının "Elm və sülh elçisi" fəxri mükafatı təqdim edilib. Fəxri mükafatı akademik C.Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.

Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdırıb. Professor öz çıxışında xatırladı ki, son illər Milli Onko-

rəsmi referens-mərkəz statusunu alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradı. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanı aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edib.

Tədbirdə qeyd olundu ki, 2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. Nəinki Azərbaycanda, hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə pozitron emissiya tomografiya/kompüter tomografiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsinin molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta heyət xaricə təhsil alıb və zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər də var.

Diqqətə çatdırılıb ki, 2016-cı ildən Avropa Nüvə Təbabəti Assosiasiyası tərəfindən akkreditasiya olunaraq dünyanın 29 ölkəsinin ən mükəmməl mərkəzləri sırasına daxil edilib. Bunun nəticəsi olaraq Milli Onkologiya Mərkəzinə dünyanın müxtəlif ölkələrindən müraciətlərin sayı xeyli artıb. Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Əfqanıstan, Liviya, Suriyanın, eləcə də bir sıra Avropa və Asiya ölkələrindən olan pasiyentlər Nüvə Təbabəti Mərkəzində uğurla müayinədən keçiblər. 2017-ci ildən etibarən mərkəzdə hədəfə yönəlmis radionuklid müalicələri başlanılıb. Bir çox qonşu ölkədən xəstələr bu xüsusi təyinatlı Litesium-177 və Actinium-225 müalicəsini almaq üçün ölkəmizə müraciət ediblər.

Simpoziumun sessiyalarında Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru, professor Françesko Giammarile, MOM-un nüvə təbabəti şöbəsinin müdiri Fuad Novruzov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının İsveçrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel, Bern Universitetinin nüvə təbabəti bölməsinin rəhbəri professor Aksel Rominger, Ankara Universitetinin nüvə təbabəti bölməsinin professoru Özləm Küçük və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

AZƏRTAC

□ **Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil edir, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində onun dərin kökləri var. Muğam Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır. Bu sənət həm də dünya musiqi xəzinəsinin incisidir.**

Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil etmişdir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında da mühüm rol oynamışdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğamı, muğam sənətini bizim misilsiz milli-mənəvi sərvətimiz olaraq yüksək dəyərləndirmişdir: "Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlı, vətənpərvərlik, milli layəqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasıdır. Odur ki, muğam gözəlliyin və məhəbbətin rəmzidir desəm, səhv etməm".

Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşmaramlı səfəri Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb UNESCO səviyyəsinə qaldırılmış, muğama layiq olduğu beynəlxalq status verilmişdir. Milli mədəniyyətimizlə yanaşı, başər mədəni irsi üçün də Azərbaycan muğamının bədii dəyəri, yüksək önəmi 2003-cü ildə UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuş, bu beynəlxalq qurum muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir. Ümummillə lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi ilə bağlı ideyaların ardıcıl reallaşdırılması, "Muğam Azərbaycanın milli sərvətidir" – deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı nəticəsində muğam sənəti yeni inkişaf mərhələsinə yaşayır. Prezident İlham Əliyevin sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq müsabiqələrin keçirilməsi, kompakt disklərin hazırlanması, elmi simpoziumların təşkili və eyni zamanda, muğamın UNESCO səviyyəsində təbliği olan marağı artırır, insanları, xüsusilə də, gənc nəslin muğama münasibəti yaxşılaşdırmağa doğru daşıyır.

Muğam sənətinin yaşadılması və günümüzdə çatdırılmasında onun zaman-zaman yeni ifaçılar nəslinə öyrədilməsi və sənət biliciləri tərəfindən təkmilləşdirilməsi önəmli rol oynamışdır. Muğamın indiki anlamda ilk dəfə professional tədrisinə isə onun 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipi musiqi tədris müəssisəsinin dərş proqramına daxil edilməsi ilə başlanmışdır. Tədris proqramının tərtibi sonra Azərbaycan dastgahlarının strukturunda xeyli islahatlarla və ənənəvi mahallı məktəblərin nisbi unifikasiyasına gətirib çıxarmışdır.

Dahi bəstəkar, milli professional musiqimizin atası Üzeyir Hacıbəylinin göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu (Mirzə Fərac Rzaev, Mirzə Mansur Mansurov, Əhməd xan Bakıxanov, Seyid Şuşinski, Zülfü Adıgözalov və başqaları) dastgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırlamışdılar. Ötən əsrin 20-30-cu illərində tədris versiyaları ilə yanaşı, böyük sənətkarları – o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdilər.

Muğamın yüksəkliyi Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələrlə xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf etmiş, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilmişdir. Son 15 ildə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapmışdır.

Bu gün Azərbaycan muğam dastgahlarında, təxminən, 100-ə yaxın şöbə və guşə istifadə olunur. Milli



Muğamın tədrisində elmi-metodik üsullara üstünlük verilməlidir

musiqi tariximizdə mövcud olan bu nümunələr, əsasən, xalq musiqi ifaçılarının zəhmətinin bəhrəsi olaraq qorunub, bu günümüzdə ötürülmüşdür.

Hər hansı bir muğam dastgahının tərkibində 4-8 şöbə, 5-10 guşə istifadə olunur. Eyni zamanda, hər şöbə və guşənin məcburi cümlələri var. Əgər bu məcburi musiqi cümlələri yerli yerində ifa olunmazsa, bu zaman muğam dastgahı öz əhəngini, tərəvətini, nəhayət, forma və xüsusiyyətlərini itirmiş olar. Diqqətinizə çatdırım ki, eyni şöbəni ayrı-ayrı muğam dastgahlarında ifa edərkən hər dastgaha uyğun musiqi cümlələrindən, daha doğrusu, məcburi musiqi cümlələrindən istifadə olunur. Məsələn, beş peşəkar tar ifaçısının ifasında "Bayatı-sıraz" dastgahını müqayisə edək. Nəticədə, duyulacaq ki, bütün ifaçılar bu muğamı eyni musiqi cümləsi ilə başlayır. Və ya "Bayatı-ls-fahan" şöbəsini hamı çox cüzi fərqlə başlayır. Hüzul şöbəsini də eynilə.

Başqa muğam dastgahını müqayisə edək. "Orta mahur" muğamını beş ifaçının hamısı eyni musiqi cümlələri ilə ifa edir. Bu fikri bütün muğam dastgahlarına aid etmək olar. Belə müqayisəli təhlili çox genişləndirmək olar və buna ehtiyac da var. Çünki, bizim muğam ifaçıları qatı sürətdə iddia edirlər ki, muğam şifahi ənənəli musiqi janrıdır. Düzdür, mən də bu fikir ilə tam razı idim. Muğam o vaxt şifahi ənənəvi idi ki, o zaman yazılı musiqi ədəbiyyatı yox idi. Elə bu səbəbdən də yüzlərlə muğam şöbə və guşəsi bu günümüzdə gəlib çatmayıb.

Muğam ifaçıları onu da iddia edirlər ki, muğam improvizasiya xüsusiyyəti musiqi formasıdır. Bu da düzdür. Bəs bu zaman sual oluna bilər ki, hansı klassik musiqi növü improvizasiya xüsusiyyətinə malik deyil? Məsələn, F.Şopenin "İnqilabi etüd"ünü dinləyək. Əgər beş ifaçının (f-no) çalğısını müqayisə etsək, beş təkrarlanmayan, fərqli ifa eşidəcəyik. Daha bir misal nəzərinizə çatdırım. Üzeyir Hacıbəylinin "Koroğlu" operasının "Üvertürə"sının Niyazinin ifası ilə Rauf Abdullayevin ifası eynidirmi? Və ya bu iki ifa Ramiz Məlikaslanovun ifası ilə üst-üstə düşürmü? Xeyr, hər ifaçının özünəməxsus əli, zövqü, duyumu, dünyagörüşü, nəhayət, öz sənət fəlsəfəsi var.

Daha bir sadə nümunə göstərmək istəyirəm. Böyük Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operasında 4 Leyli obrazı ifasını müqayisə edək. Sara Qədimova, Rübəbə Muradova, Zeynəb Xanlarova və Səkinə İsmaylova. Bu leyilərin hansı daha mükəmməldir? Fikirləşmədən deyərlik ki, hamısı! Əslində, Leylinin partiyası birdir



Muğamın tədrisində elmi-metodik üsullara üstünlük verilməlidir

(eynidir). Sadəcə, 4 ifaçının oxumasını müqayisə edərkən, fərqli zövqlər, musiqi duyumu, rejissor və dirijor işi seçilir.

İndi də məcnunları müqayisə edək. Eyni muğam parçalarını Əbülfət Əliyev, Qulu Əsgərov, Arif Babayev və Mansum İbrahimov ifa edirlər. Bu gün yayılan muğam təfəkkürünə görə, hər Məcnunun ifasında yeni improvizasiya xüsusiyyətləri olmalı idi. Nəticədə, ayrı-ayrı Məcnun zövqü, muğama yanaşma tərz, duyum xüsusiyyətləri, muğam fəlsəfəsi, dövrün tələbatını yaşamaq hissi özünü bariz şəkildə nümayiş etdirir. Əgər improvizasiya xüsusiyyəti tam şəkildə muğamın əsasını təşkil etsaydı, o zaman Məcnun Şikəstəyi-fars əvəzinə, Zabul ifa edə bilərdi və ya Uşşaq əvəzinə, Pəncigah oxuyardı.

Son 12 ildə altı muğam müsabiqəsi keçirilib və hər müsabiqənin 20 qalibi olub. Çox gözəl. Deməli, 120 istedadlı muğam ifaçısı meydana gəlib. Sual oluna bilər, əgər muğam improvizasiya xarakterli olsaydı, o zaman bizim 120 nəfər improvizasiya mükəmməl dərk edən muğam ifaçımız olmalı idi. Gənc 120 muğam ifaçısının hər biri 1-2 muğam cümləsi, öz improvizasiya təcrübəsinə əsaslanaraq yara da bilsəydi, o zaman 120-dən çox yeni musiqi-muğam cümləsi yaranardı və nəticədə, yeni muğam şöbəsi və ya guşəsi meydana gələrdi. Bəs mane olan nədir?

120 improvizasiya xüsusiyyətini mükəmməl bacaran muğam müsabiqəsi qalibləri bir musiqi-muğam cümləsi yara da bilmədiklər. Bəs bizim muğam ifaçılarının tədrisində xüsusiyyətləri ki, muğam improvizasiya xarakterinə malik şifahi ənənəli musiqi janrıdır. Sual: nə üçün hamı muğamı əsasən eyni cümlələrlə oxuyur? Cavab: Ona görə ki, əksər instrumental muğam ifaçıları muğam şöbə və guşələrini eyni, məcburi musiqi cümlələri ilə bilir və ifa edirlər. Sadəcə, musiqinin surəti, tempi, bəzi frazaların həddindən artıq ya cəld, ya da əksinə, çox ağır ifa olunur. Müəyyən ifaçılar üstünlüyü ancaq guşəmələrə verirlər. Belə ifaçıların muğam ifası gəzişmələr toplusundan ibarət olur.

Müşayiət zamanı "xanəndə"nin istifadə etdiyi ərəb, fars, türk, hind və daha çox yayılmış xarici ölkə xalqlarının xalq, professional musiqi nümunələrindən istifadə edərkən onları, guşə, muğamlaşdırırlar, yeni muğam, musiqi cümlələri bəstələyirlər. Lazımsız sıçrayışlar həddindən artıq çoxalıb. Bu, amil hamı instrumental, həm də vokal muğam ifaçılığında çox yayılıb. İfaçılara nəqşan, irad tutarkən həm gənc, həm də yaşlı ifaçılar deyirlər ki, muğam improvizasiya xarakterli şifahi ənənəli musiqi janrıdır. Biz necə istəsək, elə də ifa

edəcəyik. Oxuyanlar isə mətni (qəzəli) dəyişdikcə muğamın xarakterinin, təsir gücünün, fəlsəfi baxışlarının dəyişdiyini zənn edirlər.

Son illər muğam tədrisi metodikası da dəyişib. 20-30 il bundan əvvəl muğam müəllimləri tələbə ilə fərdi muğam dərslərini üzəbüz keçirdilər. İndi də belədir. Hər tələbənin qabiliyyətinə, duyumuna, zövqünə, ifaçılıq texnikasına münasib muğam cümlələri seçilib tədris olunurdu. Bu gün isə bəzi muğam müəllimləri muğam tədrisi metodikasını "təkmilləşdirərək", hər hansı bir muğam parçasını ifa edərkən telefona yazır və bütün tələbələr arasında paylaşırlar. Nəticədə, həm müəllim, həm də tələbə əziyyət çəkmir və hamı eyni şəkildə ifa edir. Məsələn, Fatma Mehralıyevanın ifa etdiyi "Kəsmə şikəstə"ni götürək. Bu gün bu zərbi muğamı ifa edən əksər gənc ifaçı Fatma xanımın ifasını nüsxəsini oxuyur. Bir-iki ifaçının isə Şövkət Ələkbərovanın ifasından bəhrələndiyi hiss olunur.

Təhsil görmüş hər bir peşəkar vokal ifaçısı klassik vokal əsərlərini (məs. Üzeyir Hacıbəylinin "Sevgili canan", "Sənsiz" romansları) özünəməxsus, fərqli ifa edir (bunların not yazısı birdir). Amma "Kəsmə şikəstə" və ya hər hansı bir muğam parçası şifahi ənənəli olduğuna baxmayaraq, eyni şəkildə (hətta nəfəsi də olduğu kimi alırlar) ifa edirlər.

Nəticə olaraq, onu deyə bilərik ki, muğam dastgahlarının məcburi cümlələri, strukturu, sadəcə, skeleti nota alınmalı və gələcək nəsilə qatdırılmalıdır. Bu günün müəllimləri muğamı (ifa etdiyi) nota sala bilməzlər, bu onların problemdir. Bu təhsil proqramlarında "muğamların nota salınması" fənni tədris olunmur.

30-40 il bundan əvvəl muğam müəllimləri, əsasən, orta savadlı idilər. Bu günün muğam müəllimlərinin əksəriyyəti isə əlil alması üçün kifayət qədər vəsait xərcləmişdir. Buna görə də muğam daha mükəmməl şəkildə, indi deyildiyi kimi, elmi-metodik üsullarla tədris edilməlidir.

Muğamın əhəmiyyəti yuxarıda söylədiklərimizdən qat-qat artırdır. Muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Birinci vitse-prezident Mehriban Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyləndirib: "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz, muğam bizim varisliyimizdə köklərə bağlıdır, milli layəqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün mənalı olduğu mənəvi kamillik, tamlik kimi keyfiyyətlər aşılamaya qadirdir". Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq, düzgün öyrətmək və təbliğ etmək indiki nəsillərin mənəvi borcudur.

Arif ƏSƏDULLAYEV, sənətsünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi

Sumqayıt Regional Mədəniyyət İdarəsi aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot-1. Dəftərxana ləvazimatlarının satın alınması.
Lot-2. Bərk inventarın satın alınması.
Lot-3. Avadanlığın satın alınması.
Lot-4. Sair xərclər (tədbirlərin keçirilməsi).
Tenderdə iştirak etmək üçün iddiaçılar lot-1, lot-3 və lot-4-ün hər birinə 100 manat, lot-2 üçün isə 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvandə yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsindən ala bilərlər.
Əlaqələndirici şəxs- Ceyran Həsənova, əlaqə telefonu- (018) 6-55- 49- 87.
İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.
Hn-AZ65CTRE00000000000002176
VÖEN- 2900382551
Adı-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005

VÖEN-1401555071
Mh- AZ41NAB201360100000000003944
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;
– iddiaçının müvafiq mallar üzrə məşə və uyğunluq sertifikatının vacibliyi.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş kəpənək 1 aprel 2019-cu il saat 17.00-a qədər Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvandə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2 aprel 2019-cu il saat 15.00-da Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvandə yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsində açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Xarici xəbərlər

BƏƏ

"Noor Capital"ın açıqlaması



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Noor Capital" şirkəti Venesuela Mərkəzi Bankından 3 ton qızıl alıb. Lakin şirkət rəsmiləri bildiriblər ki, bu ölkədə siyasi böhran həllini

tapmayanadək Venesueladan qızıl almayacaqlar. Xatırladaq ki, Venesuela Mərkəzi Bankı yaxın günlərdə BƏƏ-yə 15 tona yaxın qızıl satışının planlaşdırıldığını açıqlamışdı.

Məlumatı BBC yayıb.

İran

Yeni raket təqdim edilib

İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar Teh-randa keçirilən milli aviasiya sərgisində ölkənin öz istehsalı olan yeni uzaqmənşilli qanadlı raketlər nümayiş etdirilib. Bildirilib ki, "Sumar" seriyasından olan "Aerospace Industries Organization" ekspertlərinin hazırladıqları raketlərin uçuş məsafəsi 1350 kilometrə qədərdir.

Qeyd edilib ki, raketlərin istehsalında ən yeni texnologiyalardan istifadə edilib.

Məlumatı RIA "Novosti" yayıb.

Polşa

Turistlər üçün ən sərfəli şəhər



Polşanın Krakov şəhəri qənaət baxımından turistlər üçün Avropanın ən sərfəli şəhəridir. Bu Britaniyanın "Which" istehlakçılar assosiasiyasının turistlər arasında keçirdiyi sorğu nəticəsində

belli olub. Qeyd olunur ki, assosiasiya qənaət baxımından turistlər üçün sərfəli şəhərlərin reytingini tərtib edib. Reyting tərtib edilərkən Avropa şəhərləri üzrə altı meyar – yaşayış şərtləri, mədəni abidələr, qida və içki, nəqliyyat, alış-veriş üçün imkanlar və ümumi xərclər əsas götürülüb.

Xəbəri "Euro-pulse.ru" verib.

İtaliya

Yeni modellər

İtaliyanın "Ferrari" şirkətinin yeni istehsalı olan iki model avtomobil həvəskarlarına təqdim edilib. Məlumatla görə, "Monza SP1" və "Monza SP2" adlı modellər məhdud sayda istehsal olunacaq. Qeyd edilir ki, yeni modellər 1950-ci illərdə istehsal olunmuş "Speedster" avtomobilinin bazası əsasında hazırlanıb. Avtomobilin maksimal sürəti saatda 300 kilometr təşkil edir.

Yeni model 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığır.

Xəbəri "Auto.tut.by" verib.

Belçika

Millinin ən yaxşı futbolçusu



Londonun "Çelsi" klubunun futbolçusu Eden Hazard Belçika millisində 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. Azarkeşlər arasında keçirilən səsvermədə 15 min nəfər Hazard-a səs verib. Sorğuda ikinci yeri Dortmund "Borussiya"sının belçikalı futbolçusu Aksel Vitsel

(3 min 800 səs) tutub. İlk üçlükdə "Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Bruyne (2 min səs) qərarlaşıb.

Xəbəri BBC "Sports" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

ABŞ Marie Colvinin qətlinə görə 302 milyon dollar təzminat tələb edir



❑ Vaşinqton Federal Məhkəməsi amerikalı hərbi jurnalist Marie Colvinin Suriyada öldürülməsindən sonra hadisənin əsas günahkarı hesab edilən Bəşər Əsəd rejiminin 302 milyon 500 min dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik yazır ki, Şri-Lankadakı partlayışlardan sonra bir gözünü itirmiş Colvin bu hadisədən sonra münəfiqə zonalarındakı hadisələri ən yaxşı işıqlandıran reportyor kimi dünya miqyasında məşhurlaşmağa başlayıb. O, 2012-ci ildə Suriyanın Homs şəhərinin

Bab Amir qəsəbəsinə atılan top mərmilərinin partlamasından sonra həyatını itirib. M. Colvinin yaxınları jurnalistin qətlində günahkar olanların cəzalandırılması tələbi ilə məhkəməyə müraciət ediblər. Daha sonra Vaşinqton Federal Məhkəməsinin hakimi Emi Barmin Cekson tərəfindən 2016-cı ildə qurulan məhkəmə prosesində Colvinin Əsəd rejimi tərəfindən qəsdən öldürüldüyü iddia edilib.

Colvinin ölümünü "mühakiməsiz edam" kimi xarakterizə edən hakim E.Cekson 36 səhifəlik qərarında "Gördüyü işin yalnız əhəmiyyətli deyil, eyni zamanda, son dərəcə kritik olan müharibə zonalarında baş verənlərin bizə çatdırılması olan Amerika vətəndaşının qəsdən öldürülməsini qəbul edə bilmərik" deyilir. Öldə edilən dəlillər əsasında aparılan araşdırmalardan sonra məlum olub ki, bu hadisə hər hansı bir terror qruplaşması tərəfindən deyil, məhz Əsəd



rejiminə bağlı olan qüvvələr tərəfindən törədilib. Bütün bunlardan sonra məhkəmə cəza kimi Əsəd rejiminin 300 milyon, ailənin itkişi üçün isə 2 milyon 500 min dollar təzminat ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ABŞ qanunları, terror cinayətləri və terrora dəstək verən ölkələrin Amerika vətəndaşlarına vurduğu zərər xaricində öz vətəndaşlarının beynəlxalq məhkəmələrdə başqa ölkələrə qarşı iddia açmasını

qadağan edir. Daha əvvəl də Suriyaya qarşı ABŞ ordusuna çalışan iki müzdlü əsgərin Suriyada öldürülməsi ilə əlaqədar qaldırılan iddiada ABŞ məhkəməsi Suriyadan 413 milyon dollar təzminat tələb etmiş və həmin vəsait Əsəd rejiminə aid olan İllinoys əyalətindəki "JP Morgan Chase" bankının səhmlərindən toplanılmışdır.

Rövşən ATAĞİSİYEV, "Xalq qəzeti"

Polşa ərazisində ABŞ-ın nüvə silahının yerləşdirilməsini istəmir

Amma XİN başçısı hesab edir ki, indi olduğu kimi, gələcəkdə də regionda sülhü nüvə silahı təmin edəcək

❑ Polşanın Xarici İşlər Nazirliyi Almanıyanın "Spigel" jurnalının nazir Yasek Çaputoviçin adından ABŞ-ın Avropada nüvə başlıqlı raketlər yerləşdirməsinin arzulanması ilə bağlı yazdıqlarını təkzib edib. Məlumatı TASS verib.

Nazir jurnala müsahibəsində Amerikanın Avropada nüvə başlıqlı raketlər yerləşdirməsini tələb etməyib, XİN bununla bağlı yazılanları qəti şəkildə təkzib edir. Yazının başlığı aparılmış söhbətin məzmunu əks etdirmir, – deyir Polşa XİN-in bununla bağlı bəyanatında deyilir. – Alman jurnalistlə "Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında" müqavilə ətrafında söhbət zamanı Polşa diplomatiyasının başçısı deyib ki, hazırda Avropada Şimali Atlantika alyansının təminatı ilə nüvə silahı vasitəsilə təhlükələri qarşısının alınması siyasəti yürüdüldü. Bu əsnada nazir qeyd edib ki, Amerika qüvvələrinin, o cümlədən nüvə qüvvələrinin mövcudluğu Avropanın maraqlarına uyğundur. Bəyanatda bildirilir ki, nüvə silahının Polşa ərazisində



yerləşdirilməsinin mümkünlüyü barədə suala isə Çaputoviç belə cavab verib: "Biz bunu qəti istəmirik".

Bununla yanaşı, nazir istisna etməyib ki, indi olduğu kimi, gələcəkdə də regionda sülhü nüvə silahı təmin edəcək. Nüvə silahlarının harada yerləşdirilməsi ilə bağlı mümkün qərarlar isə NATO tərəfindən veriləcək. Həzrəti Avropanın yalnız bir neçə ölkəsində nüvə silahı var.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"



ABŞ nüvə razılaşmasından imtina edib

❑ Amerika Birləşmiş Ştatları uzun illər nüvə silahlarını qadağan edən ABŞ–Rusiya Ortamənzilli Nüvə Qüvvələri Razılaşmasından imtina etdiyini bəyan edib. Siyasi təhlilçilər ABŞ-ın bu addımının beynəlxalq aləmdə yeni qalmaqala və silah yarışına səbəb ola biləcəyini bildiriblər. Bu barədə ABŞ və Qərb mətbuatı məlumat yayıb.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Vaşinqton "soyuq müharibə"dən bəri qüvvədə olan ABŞ–Rusiya Ortamənzilli Nüvə Qüvvələri Razılaşması qarşısındakı öhdəliyini dayandırır. ABŞ Rusiyanı bəzi qurudan atılan kruiz raketlərin istifadəsini

qadağan edən anlaşmasını pozmaqda ittiham edib. Rusiya isə bunu rədd edir. Bu sənəd bütün dünyada, ələlxüsus da 5 min 500 kilometr məsafəni qət edə bilən qurudan atılan kruiz raketlər də daxil olmaqla, bu qəbildən olan silahları

qadağan edən ilk silahlara nəzarət razılığıdır.

Pompeo cümə günü Dövlət Departamentində deyib ki, Rusiya altı ay ərzində razılığa əməl etməyə başlamayacağı təqdirdə, ABŞ Rusiyaya razılıqdan geri çəkilməyə dair rəsmi bildiriş göndərəcək. ABŞ-ın razılıqdan imtina edəcəyi Moskva ilə həll olunmayan məsələlər səbəbilə artıq bir neçə ay idi ki, yubanmış. "Müvafiq cavab tədbiri görmək bizim öhdəliyimizdir", –deyir Pompeo müxbirlərə söyləyib.

M.Pompeo ötən ay ABŞ-ın Rusiyaya razılığa əməl etməsi üçün 60 gün vaxt verəcəyini demişdi. Son möhlət tarixi dünən başa çatıb, məsələ ilə bağlı danışıqlar hələ ki, nəticə verməyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, ABŞ-ın razılıqdan geri çəkilməsi beynəlxalq silahlara nəzarət sistemə və kütləvi qırğın silahlarının yayılması sistemə böyük zərbə olacaq.

Xatırladaq ki, 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 kilometrə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Hava proqnozu

➔ Fevralın 3-də
➔ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, ararib tutulaçağı, bəzi yerlərdə çirkinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 3-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm cive sütunundan 771 mm cive sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
➔ Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayri-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
➔ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-

Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsilməyi gözlənilir. Ayri-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayri-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
➔ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayri-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayri-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.
➔ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə ararib yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayri-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayri-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2

dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
➔ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bəyləqan, Şəkirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsilməli. Ayri-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayri-ayrı yerlərdə ararib güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.
➔ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə ararib yağış yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Prezidentliyə daha bir namizəd

❑ Nyu-Cersi ştatından senator Kori Buker 2020-ci il seçkilərində ABŞ Prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi qərara alıb. Bu barədə "The View" telekanalı məlumat yayıb.



Mənə qeyd edib ki, 49 yaşlı demokrat Buker "The View" telekanalına müsahibəsində qərarını belə əsaslandırır: "Amerika vətəndaşları bu dövlətin onların rifahı naminə işləmək qabiliyyətinə inamı itirirlər, insanlar özlərini aldadılmış kimi hiss edirlər və o, prezident seçiləcəyi təqdirdə ölkədə bu meyilləri dəyişəcək".

Qeyd edilir ki, Kori Buker Kaliforniyadakı Stenford Universitetini bitirib. 1998-2002-ci illərdə Nyu-Cersi ştatının Nyuark şəhər şurasında işləyib və o vaxtdan siyasi fəaliyyətlə məşğul olur. 2006-cı ildə Nyuark şəhərinin meri seçilən Buker 2013-cü ilə qədər həmin vəzifədə çalışıb. 2013-cü ildə demokrat Frenk Lautenberqin vəfatından sonra keçirilən xüsusi seçkilərdə senator seçilib.


Əgər Buker 2020-ci il seçkilərində qalib gələrsə o, Barak Obamadan sonra Ağ evə rəhbərlik edəcək ikinci Afrika mənşəli amerikalı olacaq.

Rövşən ATAĞİSİYEV, "Xalq qəzeti"

Buenos-Ayresdə yanğın

❑ Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzindəki Korrientes prospektindəki mehmanxanada yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər gəliblər.

Yanğın nəticəsində 112 nəfər xəsarət alıb. Onlardan 8-i yeniyetmədir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdiriliblər. 3 nəfərin vəziyyəti ağırdır. "TN" saytının yazdığına görə, 2 nəfər xilasedici də müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.



Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini 1975-ci ildə bitirmiş 63-cü qrupun məzunları görkəmli yazıçı-dramaturq Firuz Mustafayeva anası

FİRƏNGİZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7321
SİFARİŞ 330
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00